

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 116 (5104) 30 iyun 2016-cı il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Azərbaycan həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanındadır"

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Trend Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, dövlə-

timizin başçısı İstanbulun Atatürk Hava Limanında törədilmiş dəhşətli terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Prezidentinə, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib. Prezident İlham Əliyev terrorçuların

çirkin əməllərini qətiyyətlə pisləyərək Azərbaycanın həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanında olduğunu vurğulayıb. Türkiyə Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

5

Azərbaycanın bütün aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib



7

Türkiyə terroru - qanlı olaylar arxasında dayanan maraqlar



6

Dünya mediası "ASAN xidmət indeksi"ndən yazır



30 iyun 2016-cı il

Güclü ordu dövlətin suverenliyinin təminatçısıdır

İlham Əliyev: "Bu gün ordumuz güclü ordular sırasındadır"

Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir.

Silahlı qüvvələrin yaradılmasının 98-ci ildönümü münasibətilə Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev iyunun 25-də hərbiçilərlə görüşündə bu gün ordumuzun maddi-texniki təchizat baxımından güclü ordular sırasında olduğunu bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, son illər ərzində əldə etdiyimiz texnika və silah-sursat ən yüksək standartlara cavab verir.

Dövlət başçısı bu gün ordumuzun yüksək dəqiqliyə və çox böyük



Xüsusilə, son vaxtlar işğalçı Ermənistanın cəbhə bölgəsindəki təxribatlarında məqsəd Azərbaycanın diplomatik uğurlarına kölgə salmaqdır. Ancaq adət halı almış Ermənistan rəhbərliyinin beynəlxalq ictimaiyyətə, siyasi dairələrə etdiyi çağırışları, həmişə olduğu kimi, nəticəsiz qalmaqdadır. Daha dəqiq desək, bu nəticəsizlik Sarkisyan rejimini daha da azğınlaşdırır ki, belə azğınlıq ona baha başa gəlməkdədir.

Aprəldə baş verən hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqının milli maraqları daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarətilə seçilən güclü siyasi lideri, rəhbəri var! Ali Baş Komandanın düşmənin hərbi təxribatlarının qarşısının alınması və layiqli cavabının verilməsi ilə bağlı əmrləri ordumuzun ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, xalqımızın böyük dəstəyi ilə qarşılandı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əli-



ordudur. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri, bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, ölkəmizin qələbəsinə şərtləndirən kifayət qədər mühüm amillər var. Ümumiyyətlə, ordu quruculuğu Azərbaycan dövləti üçün prioritet məsələdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 2015-ci il üçün nəzərdə tutulmuş hərbi xərclər Ermənistanın, ümumilikdə, dövlət büdcəsindən 2 dəfə çoxdur. Daha dəqiqi desək, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edib. 2014-cü il üçün hərbi büdcəmiz 3 milyard 800 milyon

dağıdıcı qüvvəyə malik olan hərbi silahlardan istifadə etdiyini, yeni ordumuzun bütün ehtiyaclarının təmin edildiyini diqqətə çatdırıb. "Bununla bərabər, bir neçə ildir ki, artıq əsgərlər hərbi hissələrdə mülki işlərə cəlb olunurlar, onların yerinə mülki vətəndaşlar cəlb edilə bilər və biz burada iki məqsədi güdürük - ilk növbədə, əsgərlər orduda xidmət etməli və öz peşəkarlıqlarını artırmalıdır, digər tərəfdən, bu, mülki vətəndaşlar üçün yeni iş yerlərinin açılması deməkdir. Bu proqram çərçivəsində artıq minlərlə mülki şəxs hərbi hissələrdə işləyir, yaxşı maaş alır. Mən hərbi hissələrdə olarkən, onlarla da söhbət edirəm və görürəm ki, onlar da bu işlərdən çox razıdır".

Dövlətimizin başçısı onu da vurğulayıb ki, Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır, görülən işlər də göz qabağındadır: "Bununla paralel olaraq, Azərbaycanda hərbi-sənaye kompleksi yaradılıb və mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu, həm ordumuzun ehtiyacını ödəyir, eyni zamanda, biz artıq xarici bazarlara da çıxmışıq. Bakıda keçirilmiş müdafiə sənayesi sərgisi bir daha onu göstərir ki, artıq Azərbaycan bu istiqamətdə də böyük uğurlara imza atıb. Çünki birinci sərgiyə çox böyük maraq var idi. Beləliklə,



müxtəlif ölkələrdə keçirilən ənənəvi müdafiə sənayesi sərgiləri ilə yanaşı, bu gün Azərbaycan da bu məsələdə öz imzasını qoyub".

Azərbaycan Ordusu dünyanın güclü orduları reyting siyahısına görə, 106 ölkə arasında 50-ci yeri tutub

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm addımlar atılıb. Bu gün Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü

dollar civarındadır. Məhz hərbi büdcəyə dövlətin diqqətinin nəticəsidir ki, Azərbaycan xaricdən güclü hərbi texnika almaqla yanaşı, eyni zamanda bir sıra silahların ölkədə istehsalına da başlayıb və hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə 700 adda hərbi məhsul istehsal edilir.

Ancaq Ermənistanın 2013-cü il dövlət büdcəsinin,

Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılınsın. Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

bütövlükdə gəliri 2,9 mlrd. dollar (Azərbaycanın yalnız hərbi büdcəsindən 900 milyon ABŞ dolları az), xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində hərbi xərclər 495,3 mln ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb.

Sadalanan faktları, Azərbaycan Ordusunun qüdrətini ölkəmizlə yanaşı, dünyanın bir çox nüfuzlu təşkilatları da etiraf etməkdədir. Belə ki, bu dünya ölkələrinin ordularının reytingi ilə bağlı "Global Firepower" təşkilatının açıqladığı siyahıda 106 ölkə arasında Azərbaycan 50-ci yer alıb.

İşğalçı Ermənistanın cəbhə bölgəsindəki təxribatlarında məqsəd Azərbaycanın diplomatik uğurlarına kölgə salmaqdır

vevin siyasi iradə və qətiyyətini, habelə xalqımızın böyük dəstəyini hiss edən silahlı qüvvələrimiz son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktiki və strateji hazırlıq səviyyəsini və işğal altında olan torpaqlarımızı azad etmək əzmini nümayiş etdirərək, daha bir sınaqdan üzünə çıxıdı.

Azərbaycan xalqı xoşbəxtdir ki, əlində silahı gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabıtları vardır. İşğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkərək, Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, əks-təqdirdə, təcavüzkar Ermənistan qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü bir daha görəcəkdir.

RƏFİQƏ KAMALQIZI



Naxçıvanda Tələbə Qəbulu üzrə Regional Bölmənin binası istifadəyə verilib



bati binasında yenidənqurma işləri aparılmış, müasir iş şəraiti yaradılmışdır.

Ali Məclisin Sədri uğurlu fəaliyyətinə görə bölmənin kollektivinə təşəkkür edərək deyib: Tələbə Qəbulu üzrə Regional Bölmənin qarşısında mühüm vəzifələr durur. Bölmə fəaliyyətini daha da genişləndirməli, nəzarətçi və imtahan rəhbəri olan müəllimlərlə iş düzgün qurulmalıdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə ana dili və riyaziyyat fənləri üzrə monitorinqlər aparılmalı, muxtar respublikanın ümumtəhsil məktəbləri müəllimlərinin sınaq-test imtahanları üzrə sualların hazırlanmasında iştirakı təmin edilməli, dərslilər üzrə təkliflər hazırlanmalıdır. Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olu-

İyunun 29-da Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov açılışı bildiren lenti kəsib.

Tədbirdə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin direktoru Sabir Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də mühüm tədbirlər görülür, müasir təhsil infrastrukturunu yaradırlar. Bunun nəticəsində orta məktəblərdə tədrisin səviyyəsi yaxşılaşıb, hər il ali və orta ixtisas məktəblərinə qəbul sayında artım olub. Muxtar respublikada sənəd qəbulu və qəbul imtahanlarının keçirilməsindəki çətinliklər də aradan qaldırılıb, regional bölmədə imtahanların keçirilməsi üçün təcrübə və baza formalaşdırılıb. Bölmənin inzibati binasının yenidən qurularaq istifadəyə verilməsi fəaliyyətin bundan sonra daha səmərəli təşkilinə imkan verəcəkdir. Sabir Məmmədov yaradılan şəraite görə kollektiv adından minnətdarlıq edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin inzibati binasının yeni-



dənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivə təbrik edərək deyib: Muxtar respublika üçün vacib təşkilatlardan olan Tələbə Qəbulu üzrə Regional Bölmə 2009-cu ildən fəaliyyət göstərir. Ötən dövrdə bölmə inkişaf edərək fəaliyyət dairəsini xeyli genişləndirmişdir. Bu gün regional bölmə muxtar respublikada təhsilin bütün pillələri üzrə qəbul imtahanları keçirir. İl ərzində bölmə tərəfindən keçirilən qəbul imtahanlarında 20 mindən çox şagird, abituriyent və bakalavr iştirak edir. Muxtar respublika üzrə 650 nəzarətçi müəllim, 60 imtahan rəhbəri bölmədə fəaliyyət göstərir. Həmçinin bölmədə keçirilən monitorinq imtahanlarının nəticələrini yoxlamaq üçün 80 müəllimdən ibarət ekspertlər bazası yaradılmışdır. Bütün bunlar nəzərə alınaraq bölmənin inzi-

nacağına əminliyini bildirib, bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb. Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, əsaslı şəkildə yenidən qurulan binaya bir mərtəbə də əlavə olunub. 3 mərtəbəli binada sənədlərin qəbulu, seminar, sual kitabçalarının ekspertizası və iclas zalları, arxiv və iş otaqları yerləşir. Binada qeydiyyat üçün elektron köşk qoyulub, 12 kompyuter quraşdırılıb və internetə qoşulub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən dərslilərin və dərş vəsaitlərinin monitorinqi aparılarkən internet üzərindən birbaşa əlaqə yaradılır və ixtisas müəllimlərinin müzakirələrdə iştirakı təmin edilir. Binaın həyəti də abadlaşdırılıb, yeni işıqlandırma sistemi quraşdırılıb.

Binəqədidə keçirilən kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkası ilə tanışlıq

İyunun 25-də Baş nazirin müavini Əli Əhmədov Binəqədi rayonunda şənbə, bazar və bayram günlərində keçirilən kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkasına baş



çəkib, burada satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə tanış olub.

Baş nazirin müavini əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi məqsədilə yarmarkada məhsul istehsalçılarna lazımi şəraitin yaradılması, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, gigiyenik qaydalara ciddi riayət olunması, qiymətlərin ənənəvi bazar və marketlərdən aşağı səviyyədə saxlanması ilə bağlı yarmarkanın təşkilatçılarna tövsiyələrini bildirib. Qarşıdakı bayram günlərində də yarmarkada satışa çıxarılan məhsulların həm keyfiyyətinə, həm qoyulan qiymətlərə ciddi riayət edilməsi, sünü qiymət artımının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göygöldə vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu davam etdirilir.



AZƏRTAC xəbər verir ki, iyunun 29-da Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə, Naftalan şəhərlərinin, eləcə də Samux, Göygöl, Goranboy və Kəlbəcər rayonlarının sakinlərini qəbul edib. Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti dini icmaların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, bir sıra dini icmaların zəruri ədəbiyyatlarla təmin edilməsi, gənclərin dini təhsil almaqlarına kömək göstərilməsi, yeni məscidlərin tikilməsi və təmiri ilə bağlı olub. Müraciətlərin bir qismi yerində öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərə bağlı aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub.

Rusiya və Türkiyə prezidentlərinin telefon danışığı səmərəli keçib

Rusiya Prezidenti Vladimir Putinin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığı səmərəli keçib. Türkiyə Prezidenti Administrasiyasındakı mənbələrin bildirdiyinə görə, telefon söhbəti zamanı



iki ölkə arasında münasibətlərin normalaşdırılması müzakirə edilib. Məlumatda deyilir ki, prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin ikitərəfli əlaqələri canlandırmaq üçün gərəkli addımlar atılması ilə yanaşı, bölgədə siyasi, iqtisadi və humanitar böhranların aradan qaldırılması üçün birgə fəaliyyət göstərməyin önəmini qeyd ediblər. Prezident Vladimir Putin söhbət əsnasında İstanbuldakı mənfur terror aktını pisləyərək Prezident Rəcəb Tayyib Ərdoğanı və bütün Türkiyə xalqına başsağlığı verib. İkitərəfli əlaqələrin yenidən canlandırılması və terrorla birgə mübarizə məsələlərində qərarlı olduqlarını vurğulayan liderlər sıx təmaslar və qarşılıqlı görüşlər barədə razılığa gəliblər.

ABŞ-ın Ermənistandakı keçmiş səfirinin adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısına daxil ediləcək



ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evansın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri növbəti tərxiyə təminatıdır. O, ABŞ erməni lobbisinin diktəsi altında və müəyyən maliyyə maraqları müqabilində bu qərəzli addımı ilə xüsusilə indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd göstərir. Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevın açıqlamasında yer alıb. Hikmət Hacıyev bildirib ki, Con Evansın kriminal

mənşəli irqçi və radikal erməni lobbisi təşkilatı olan Amerika erməni milli komitəsi ilə uzunmüddətli sıx əlaqələri heç kimə sirt deyil. ABŞ-ın Ermənistanda səfiri olarkən vəzifəsindən sui-istifadə edən bu şəxs qatı ermənipərəst və irqçi mövqeyi ilə seçilib, təmsil etdiyi ölkənin deyil, daha çox erməni lobbisinin maraqlarından çıxış edib. O, qeyri-peşəkarlığa və yol verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir vəzifəsindən geri çağırılıb. Con Evansın adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

30 iyun 2016-cı il

Peterburq görüşü: Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və ermənilərin siyasi riyakarlığı



Rusiyanın Sankt-Peterburq şəhərində Prezident Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü təşkil edilib. Müzakirələrin yekun hissəsinə ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılıb. Bu məqam onu göstərir ki, Rusiya rəhbəri problemin həllində Moskvanın əsas söz sahibi ola biləcəyinə işarə edib. Həmsədrlər yalnız qəbul olunan qərarları dəstəkləyə bilərlər. Görüşdən sonra verilən bəyannatlarında müəyyən məsələlər üzrə ortaq nəticəyə gəlinədiyi ifadə olunub. Maraqlıdır ki, bir sıra rusiyalı ekspert bu görüşdə V.Putinin öz siyasi nüfuzunu ortaya qoyduğunu düşünür. "Kommersant" qəzeti bununla bağlı fikirləri dərc edib. Hər bir halda, doğrudan da, həmin müzakirələrdə maraqlı məqamlar yer alıb. Azərbaycan Prezidenti öz müstəqil və qətiyyətli mövqeyini bir daha nümayiş etdirib. Serj Sarkisyan isə ənənəvi xahişçi, havadarlarından yardım diləyən rolunu oynayıb.

Sarkisyanın uğursuzluğu: erməni liderin Piter fiaskosu

Prezidentlərin Sankt-Peterburq görüşü baş tutdu. Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan dövlətinin başçısı İlham Əliyevlə Ermənistan rəhbəri Serj Sarkisyan üz-üzə müzakirələr apara bildilər. Onların nəticələri haqqında artıq bir sıra fərqli analizlər aparılır. Ekspertlərin bu hadisəyə aşırı maraq göstərməsi başa düşüləndir. Çünki Vyanada olan görüşdən sonra tərəflərin Rusiyada danışıqları hansısa yeni məqamlardan xəbər verir.

Analitiklər hesab edirlər ki, bu-

nunla Kreml Cənubi Qafqazdakı münaqişələrin taleyinin ondan asılı olduğunu nümayiş etdirir (bax: məs., Putin skazal "stop" / "Rosbalt.ru", 21 iyun 2016). Bu səbəbdən ki, diplomatlar Sankt-Peterburq görüşünü Minsk qrupunun fəaliyyətini "tamamlayan iş" kimi qiymətləndirirlər. O cümlədən, prezidentlər müzakirələrin yekunlarına dair yaydıqları bəyannatda "ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək bərdə razılığa gəliblər" (bax: Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü olub / AZƏRTAC, 20 iyun 2016).

Konkretliklərə gəldikdə isə, Ermənistan tərəfi tamamilə çaşqınlıq içindədir. Erməni ekspertlər faktiki olaraq Sankt-Peterburq görüşündə S.Sarkisyanın miskin vəziyyətə düşdüyünü vurğulayırlar. Özü də erməni liderin acizliyi iki mənada göstərilir. Birincisi, S.Sarkisyan Rusiyada səfərdə olarkən İrəvanda dövlət çevrilişinə hazırlıq görən terrorçular həbs edilib (bax: Sarqsən nanosit uprejdaöhiy udar / "Kavkazplus.com", 20 iyun 2016). "Daşnaksütyun" partiyasının üzvü, Livan terrorçusu Jirayr Səfilyan və tərəfdarları S.Sarkisyanı satqınlıqda, "Arsaxı türklərə verməkdə" suçlayıblar. Deməli, Ermənistanda ölkə rəhbərinin yeritdiyi siyasəti qəbul etməyənlər çoxluq təşkil edir. Onlar yalnız terrorçulardan ibarət deyillər, sıralarında siyasətçilər də vardır. Bu o deməkdir ki, erməni cəmiyyəti Dağlıq Qarabağ məsələsində İrəvanın münaqişənin həlli üçün addım atmağa məcbur olduğunu hiss edir və buna etirazını bildirir.

İkincisi, bir sıra erməni analitik

bunun əlamətlərinin Sankt-Peterburq görüşündə özünü göstərdiyini yazır. Məsələn, İqor Muradyan qeyd edir ki, S.Sarkisyan V.Putindən "münaqişəni tənzimləməyi xahiş etdi", "İlham Əliyev isə torpaqların qaytarılması tələbini irəli sürdü" (bax: İqor Muradən. Çto zateeli v Leninqrade / "Lragir.am", 21 iyun 2016). Özü də V.Putin S.Sarkisyanı "kömək edirik" cavabını verdikdən sonra təhqiredici gülümseyib. İlham Əliyevlə isə çox ciddi fikir mübadiləsi aparılıb.

Bu fərqlərə görə ekspertlər hesab edirlər ki, Rusiya tərəfi Ermənistanı müstəqil dövlət kimi deyil, öz forpostu olaraq görməkdə davam edir və Azərbaycanla regionun ciddi dövləti kimi müzakirələr aparır. Təsadüfi deyil ki, Vladimir Putinlə İlham Əliyev görüşdə qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi də aparılıb. S.Sarkisyanla isə heç bir müzakirə olmayıb. Putin-Sarkisyan danışığında sonra onların verdikləri bəyannatın mətnindən bu, aydın hiss olunur (bax: Prezident Serj Sarqsən v Sankt-Peterburqə vstretilse s Prezidentom RF Vladimir Putinim / "President.am", 20 iyun 2016).

Dəyişməz mövqe: Prezident İlham Əliyev tələb edir

Əslində, prezidentlərin görüşündən sonra yayılan birgə bəyannatdan yuxarıda vurğulanan məqamları görmək mümkündür. Orada deyilir ki, tərəflər münaqişənin dinc yolla həlli üçün çalışacaqlar və nizamlaşmada inkişafa şərait yaradan bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edilib. Bunun üçün uyğun atmosferin yaradılması, o cümlədən münaqişə zonasının

MÜSAHİBƏLƏR



24 iyun 2016 Ekspert: Brexit выявил в ЕС политику экономической беспомощности



22 iyun 2016 Prezidentlərin görüşündə razılıq əldə olundu

da beynəlxalq müşahidəçilərin sayının artırılması haqqında razılığa gəlinib. Azərbaycan tərəfi bütövlükdə görüşü konstruktiv adlandırdı.

Bəyannatın məzmunundan da aydın olur ki, sülh müzakirələrinin gedində anlaşma istiqamətində addım atılıb. Bu kontekstdə münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantının əsas prinsip kimi götürülməsini qeyd edə bilərik. Bundan əlavə, Azərbaycanı qane edən şərtlər daxilində danışıqların davam etdirilməsi və vəziyyət üzərində nəzarətin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakı təbi ki, cəbhə xəttində obyektiv nəzarətin olmasında maraqlıdır. Çünki onda erməni təxribatları açıq bilinəcək. İrəvanın illərdir dünya ictimaiyyətini aldatdığı məlum olacaq.

Bununla yanaşı, onu vurğulayaq ki, yuxarıda qeyd olunan məqam Azərbaycanın öz torpaqlarını azad etmək hüququndan məhrum olması anlamına gələ bilməz. Azərbaycan Prezidenti Sankt-Peterburqda birbaşa bəyan edib: "Əlbəttə, bugünkü əsas diskussiyanın mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir. ...Münaqişə uzanıb. Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin bəyan etdiyi kimi, status-kvo qəbul edilməzdir. Biz bu bəyannatı tamamilə dəstəkləyirik. Lakin status-kvonun dəyişməsi üçün 20 ildən artıq müddətdə Azərbaycanın işğal altında olan ərazisinin işğaldan azad edilməsi başlanmalıdır..." (bax: Azərbaycan Prezidenti İlham Əliyevin və

Rusiya Prezidenti Vladimir Putinin görüşü / AZƏRTAC, 20 iyun 2016).

Bu fikirlərdən aydın görünür ki, Azərbaycan Prezidenti səmərəli vasitəçilik edən hər kəsə qarşı kifayət qədər diqqətli. Onunla əməkdaşlığa hazırdır. Ancaq mühüm bir məqam vardır. Ölkə rəhbəri görüşdən bir neçə gün əvvəl ifadə edib ki, "əgər kimsə fikirləşirsə ki, biz sonrakı 20 il üçün də mənasız danışıqlar aparacağıq, çox ciddi səhv edirik" (bax: İtoqi pereqovorov: Azerbaydjan i Rossii zaqnali Sarqsəna v uqol / "Day.az", 20 iyun 2016). Deməli, Bakı bütün hallarda torpaqların azad edilməsi prinsipindən geri çəkilməyəcək. Əslində, bunu Ermənistan tərəfi də yaxşı bilir. Azərbaycan Ordusunun cəbhəyə yaxın bölgələrdə hərbi təlimlərdən təşvişə düşən Ermənistan havadarlarına yalvarır ki, hərbi toqquşmalara imkan verməsinlər.

Bütün bunların əsasında prezidentlərin Sankt-Peterburq görüşünün yekunları haqqında ümumiləşdirmələr apara bilərik. Hər şeydən əvvəl, Azərbaycan rəhbəri qətiyyətli mövqeyini ortaya qoyub. Bunu açıq deməyə də, Rusiya Prezidenti də qəbul edib. Moskva Azərbaycanın istənilən vasitə ilə ərazi bütövlüyünü bərpa edəcəyini bilir. Digər tərəfdən, Serj Sarkisyan tam əmin oldu ki, rəsmi Bakı torpaq məsələsində İrəvana güzəştə getməyəcək. Görüşlərin hansı ölkədə keçirilməsindən asılı olmayaraq, Azərbaycan rəhbərliyi öz haqlı tələbini edəcək. Bu mənada münaqişənin ədalətli həllindən başqa çıxış yolu yoxdur. İndi ermənilərin havadarları münaqişəni dondurmağa çalışırlar. Ancaq bu, uzun müddət davam edə bilməz. Ateşkesin ömrü torpaqların işğaldan azad edilməsi müddəti ilə ölçülür. Bu baş verməyə, Azərbaycan başqa vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.

Məhz buna görədir ki, Peterburqda S.Sarkisyan əsas olaraq atəşkəsə nəzarət və hərbi əməliyyatların olmamasından danışıb. Ermənilər bununla status-kvonu qeyri-müəyyən müddətə qədər uzatmaq fikrindədirlər. İlham Əliyev isə açıq bəyan edib ki, daha 20 il nəticəsiz danışıqlar aparmayacaq. Yəni Azərbaycan rəhbəri erməni tərəfinin siyasi-diplomatik hiyləsini çox yaxşı anladığını və bunun qarşısını almaqda qərarlılığını bildirir.

Beləliklə, Peterburq görüşünün qalibi birmənalı olaraq İlham Əliyevdir. Azərbaycan dövlət başçısı həm Rusiya ilə iqtisadiyyat və enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək, ümumiyyətlə, iki ölkə arasında ticarət döviyyəsinə artırmaqla bağlı Vladimir Putinlə fikir birliyinə nail olub, həm də Ermənistan-Azərbaycan münaqişəsində rəsmi Bakının iradəsini bir daha ortaya qoyub. Bunun fonunda isə S.Sarkisyan adətli üzrə V.Putindən kömək diləyib.

Newtimes.az

Azərbaycan xalqı qardaş Türkiyənin dərdinə şərkdir

Terror qurbanlarının xatirəsi Türkiyənin Azərbaycanı səfirliyinin binası qarşısında yad edildi



Istanbulun Atatürk Hava Limanında törədilmiş terror aktı ilə əlaqədar iyunun 29-da çoxlu sayda Azərbaycan vətəndaşı Türkiyənin Bakıdakı səfirliyinin binası qarşısın-

da toplaşaraq qardaş ölkə xalqının dərdinə şərik olub, ölənlərin xatirəsinə ehtiramlarını bildirib. AZƏRTAC xəbər verir ki, Atatürk parkından başlayan aksiyanın iştirakçıları səfirliyin

binasının önünə yürüş edib, həlak olanların xatirəsinə hörmət əlaməti olaraq burada qərənfillər düzüb, əklillər qoyublar. Əllərində Azərbaycanın və Türkiyənin bayraqlarını tutan insanlar hadisədən kədərləndiklərini bildirib, terroru lə-

nətləyib, ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinə dair şüarlar səsləndiriblər. Tədbir iştirakçıları terrorla mübarizədə Azərbaycanın hər zaman Türkiyə xalqının və dövlətinin yanında olduğunu qeyd ediblər.

“Jewish Journal” Azərbaycanda yəhudilərə tolerant münasibətdən yazır

HOME NEWS OPINION HOLLYWOOD CULTURE BLOGS INFO SUPPORT THE JEWISH JOURNAL Google Custom Search SEARCH

RECENT POSTS ON MOUNTAIN JEWS OF AZERBAIJAN

A Jewish Parliamentarian in a Muslim Land
by Milikh Yevdayev
6 hours ago

Azerbaijan: A Country of Unusual Shia-Sunni Harmony

Reflections on Global Peace and the 7th Forum of the U.N. Alliance of Civilizations

The Meaning of Passover in Troubled Times

ADVERTISEMENT

Aberdeen
Some see a drone. We see the algorithm that runs it.
Aberdeen Israel Fund, Inc. (ISL)
Open your world >

PUT YOUR AD HERE

Sign up for our newsletter
More news and opinion than at Shabbat dinner.
SIGN UP

ABOUT THE AUTHOR

Milikh Yevdayev was elected the Head of the Community of Azerbaijan's Mountain Jews in 2012. Born in Azerbaijan's famous Red Village (Qırmızı Qəsəbə), which is one of...
Read more.

Amerikanın “Jewish Journal” qəzeti Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Müsəlman torpağında yəhudi parlamentariləri” sərlövhəli məqaləsini dərc edib. Müəllif məqalədə Birləşmiş Ştatlarda artan antisemitizm probleminə və qeyri-tolerant şəxslərin amerikalı yəhudilərə hücumlarından yazır. “Anti-Defamation League”in hesabatına görə, 2015-ci ildə ABŞ-da yəhudilərə fiziki və virtual hücumların sayı ondan əvvəlki illə müqayisədə 3 faiz çoxalıb. M.Yevdayev qeyd edir ki, səbəbindən asılı olmayaraq, yəhudilərə qarşı tolerantlığın zəifləməsi narahatlıq doğurur. O vurğulayır ki, bu cür hal əhalinin

əksər hissəsinin müsəlmanlardan ibarət olduğu Azərbaycanda heç vaxt baş verə bilməz.

Siyasi arenada tolerantlıqdan yazan müəllif bildirir ki, həm Azərbaycan Xalq Cümhuriyyəti və sovet dövründə, həm də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yəhudi millətinin nümayəndələri burada yüksək vəzifələri tutublar. Cümhuriyyət dövründə yəhudilər Azərbaycan parlamentinə seçiliblər. Yəhudi Yevsey Gindes 1920-ci ildə bolşevik işğalına qədər cümhuriyyətin səhiyyə naziri olub. Sovet dövründə digər respublikalardan xeyli sayda yəhudi Azərbaycana məhz buradakı tolerantlıq mühitinə görə gəlib. Tole-

rantlıq ənənələri 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da davam edib. Müəllif yazır ki, Heydər Əliyev Prezident seçildəndən sonra dini və etnik tolerantlıq dövlət siyasətinin mühüm hissəsinə çevrilib və hazırda Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilib.

M.Yevdayev daha sonra məqalədə Milli Məclisin deputatı Dağ Yəhudiləri İcmasının üzvü və 2005-ci ildən parlamentdə 53-cü Quba-Qusar seçki dairəsinin seçicilərini təmsil edən Yevda Abramov haqqında məlumat verib. O qeyd edib ki, Qırmızı Qəsəbənin əsası 1742-ci ildə Quba xanı Hüseynqulu xan tərəfindən qoyulub.

Y.Abramov Qırmızı Qəsəbədə doğulub və iki dəfə Milli Məclisə deputat seçilib. O, Milli Məclisə insan hüquqları komitəsi sədrinin müavini və Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəridir. Müəllif yazır ki, Y.Abramov Azərbaycanla müttefiqləri arasında münasibətlərin inkişafı istiqamətində fəal çalışır və bununla bağlı müxtəlif ölkələrdə, o cümlədən İsrail, Fransa, İtaliya,

ABŞ, Avropa və Yaxın Şərqi digər ölkələrində olub. Müəllif məqalənin sonunda müxtəlif millətlərin nümayəndələri arasında qarşılıqlı əlaqələrin əhəmiyyətini, tolerantlığın və sülhün vacibliyini qeyd edir.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Azərbaycanın bütün aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycanın bütün aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib. AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəşəmənki deyib. O bildirib ki, terminallara giriş zamanı nəzarət tədbirləri gücləndirilib, aeroport ərazisində obyektlər və təyyarələr ciddi şəkildə yoxlanılır. P.Kəşəmənki, həmçinin qeyd edib ki, Türkiyənin Atatürk hava limanında baş verən terror səbəbindən İstanbul istiqamətində biletlər dəyişimi və gedişlərin təxirə salınması ilə bağlı işlər asanlaşdırılacaq. İyulun 31-dək bütün qeydiyyat və reys dəyişiklikləri pulsuz həyata keçiriləcək. Bundan başqa heç istifadə edilməmiş biletlərin ödənişsiz geri qaytarılması da mümkün olacaq. Bilet müddətini uzatmaq istəyən sərnişinlər isə hər hansı ödəniş fərqi olmadan biletin keçərliyi iyunun 31-nə kimi uzada biləcək.


Rumıniya Prezidenti: İstanbulda törədilmiş terror aktı vəhşilikdir

Rumıniyanın Prezidenti Klaus Yohannis İstanbulda törədilmiş terror aktını kəskin şəkildə pisləyib və onu vəhşilik adlandırdı. Dövlət başçısı türk xalqına başsağlığı mesajında Rumıniyanın hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə tərəfdaş olaraq qaldığını vurğulayıb.



30 iyun 2016-cı il

Dünya mediası "ASAN xidmət indeksi"ndən yazır



daşların rahatlığını təmin etdiyi, bununla da xidmət göstərənler arasında rəqabətin yarandığı və bunun da onları ən yaxşı standartlara cavab verməyə təşviq etdiyi məqalələrdə qeyd olunur.

Vurğulanır ki, inkişaf etməkdə olan dövlətlərdəki problemlərdən biri də odur ki, xidməti həyata keçirənlərin informasiya sistemləri elektron deyil, elektron olduğu halda isə onların elektron sistemi digər dövlət orqanlarının informasiya sistemi ilə inteqrasiya olunmayıb. Bu qiymətləndirmə meyarı dövlət orqanlarını vahid elektron çərçivədə kağız əsaslı xidmətdən elektron xidmətə tam keçidə sövq edəcək. "ASAN xidmət indeksi", həmçinin dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidməti qanunvericiliklə müəyyən edilmiş müddət ərzində göstərə bilməsi imkanını qiymətləndirəcək. Bu, çox vacib elementdir ki, vətəndaşlar və sahibkarlar dövlət xidmətləri

Dünyanın nüfuzlu xəbər agentlikləri, o cümlədən NBC Right Now, FOX TV, Herald News, New York Business Journals, Daily Times, Daily News, The Sun, Yahoo News Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə qəbul edilən "ASAN xidmət indeksi" barədə geniş məlumatlar yayıblar. Məlumatların oxucu sayı 90 milyondan çoxdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, məqalələrdə qeyd olunur ki, dövlət xidmətlərinin göstərilməsi keyfiyyətinin obyektiv meyarlar əsasında qiymətləndirilməsi onların keyfiyyətinin artırılması və inkişafı üçün vacib mexanizmlərdən biri hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyev dövlət xidmətlərinin göstərilməsi keyfiyyətini müəyyən edəcək "ASAN xidmət indeksi"nin yaranması ilə bağlı Fərman imzalayıb. Bu indeks "ASAN xidmət" standartları əsasında hazırlanıb. "ASAN xidmət" Azərbaycanın brendi olaraq tanınan və vahid məkan prinsipi əsasında dövlət xidmətlərini göstərən xidmət mərkəzləridir.

"ASAN xidmət" fəaliyyətə başladığı gündən vətəndaşın məmnunluq əmsali daim yüksək səviyyədə qalır və xidmətlərdən məmnunluq dərəcəsi 98-100 faiz arasında dəyişir. Həmçinin "ASAN xidmət" dünyada dövlət xidmətlərinin göstərilməsi üzrə BMT-nin ən nüfuzlu mükafatına, "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında ən yüksək yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Məqalələrdə bildirilir ki, "ASAN xidmət



indeksi"ni təşkil edən parametrlərə xidmət barədə məlumatlandırma, xidmətə müraciət imkanları, xidmətin göstərilmə müddəti, xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası, xidmətlərin təşkili ilə bağlı vətəndaşlara təlim keçirilməsi, şikayət və nəzarət mexanizmləri, vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri daxildir. "ASAN xidmət indeksi"nin əhəmiyyətini başa düşmək üçün qiymətləndirmə göstəricilərindən bəziləri barədə izah vermək vacibdir.

Dövlət xidmətləri üçün müxtəlif müraciət imkanlarının çoxluğunun vətən-

üçün uzun müddət gözləmək istəmirlər, çünki vaxt müştəri perspektivindən pul deməkdir.

"ASAN xidmət indeksi" qərar qəbul edən şəxslərə dövlət xidmətlərinin göstərilməsində olan çatışmazlıqları müəyyən etməyə kömək edəcək və onları bu sahədə səmərəliliyin artırılması üçün bir sıra tədbirlərin görülməsinə sövq edəcək. Qeyd olunur ki, "ASAN xidmət indeksi" obyektiv parametrlər əsasında olan ilk qiymətləndirmə indeksi olacaq, bu da dövlət xidmətlərinin göstərilməsində innovasiyalar gətirəcək və vətəndaşların həyatına, biznes mühitinə müsbət təsir edəcək.

Xarici turistlərin Bakıya axın etməsinin əsas səbəblərindən biri də Azərbaycandakı ictimai-siyasi sabitlikdir

"Aysan Pərvaz" İranda fəaliyyət göstərən tanınmış turizm şirkətlərdən biridir. Bu şirkət Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Tailand, Rusiya və dünyanın bir çox turizm məkanlarına səyahətlər təşkil edir.

Şirkət İranda fəaliyyət göstərən tanınmış turizm şirkətlərdən biridir. Bu şirkət Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Tailand, Rusiya və dünyanın bir çox turizm məkanlarına səyahətlər təşkil edir. Şirkət İranda fəaliyyət göstərən tanınmış turizm şirkətlərdən biridir. Bu şirkət Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Tailand, Rusiya və dünyanın bir çox turizm məkanlarına səyahətlər təşkil edir. Şirkət İranda fəaliyyət göstərən tanınmış turizm şirkətlərdən biridir. Bu şirkət Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Tailand, Rusiya və dünyanın bir çox turizm məkanlarına səyahətlər təşkil edir.



"Bakının dəniz kənarında yerləşən çox gözəl, eyni zamanda, təhlükəsiz şəhər olduğunu eşitməmişəm", - deyən Pürməhəmmədi məhz buna görə ailəsi ilə birlikdə Bakıya səyahət etmək istəyində olduğunu nəzərə çatdırdı.

Şirkətin baş direktoru Seyid Məhəmməd Mirzəzayi bizimlə söhbət zamanı bildirdi ki, bu işə başlamazdan əvvəl Bakıda olub və gördüklərindən heyran qalıb: "Əvvəla onu deyim ki, Bakı ictimai-siyasi baxımdan çox sabit şəhərdir və bu da turistlər üçün olduqca vacibdir. Bu gün region ölkələri arasında Azərbaycan öz sabitliyi ilə seçilir. Digər tərəfdən, Bakı Avropa şəhərləri kimi çox təmiz və gözəldir. Burada fəaliyyət göstərən otel və iaşə obyektlərindəki qiymətlər də sərfəlidir". O vurğulayıb ki, dövlətlərin qarşılıqlı əlaqələrinin genişlənməsi özəl sektorun da işini yaxşılaşdırıb. Baş direktor ötən əsrin 90-cı illərinin əvvəllərində də Bakıda olduğunu bildirərək vurğuladı ki, şəhər tamamilə dəyişib, gözəlləşib və müasirləşib. Köhnə şəhərdən əsərləmə qalmayıb. Dəniz kənarındakı Milli Park yenidən qurulub və dünyanın müxtəlif ölkələrindən gətirilən nadir ağaclar ekilib. Bakının bir çox yerlərində gecə ilə gündüzün fərqi bilinmir. Bunlardan başqa, şəhər sakinləri çox mehriban və qonaqpərvərdir. Tarixi abidələr, möhtəşəm tikililər turistlərin görmək istədikləri məkanlardandır. Azərbaycan və İran xalqlarının din, dil, adət-ənənə yaxınlığı Bakını iranlılar üçün daha cəlbedici edir. Novruz bayramı müştərə bayramdır. Bakıda bu bayram daha maraqlı və şən keçirilir ki, bu da iranlı turistlərin marağına səbəb olur. Bakının tanınması üçün şirkət tərəfindən xüsusi buklet də hazırlanıb və müştərilərə paylanır. Baş direktor reysin açılması, səyahətlərin təşkil olunmasında və turistlərin viza məsələlərinin həllində göstərdiyi köməyə görə Azərbaycanın İranda səfiri Bünyad Hüseynova minnətdarlıq etdi. Gələcək planlarından danışan baş direktor yaxın zamanlarda Bakı-Məşhəd reysin açılması istiqamətində çalışdıqlarını söylədi və Azərbaycandan İrana turistlərin cəlb edilməsindən danışdı. O, İranda İsfahan, Şiraz, Kiş adası, Ramsar kimi gözəl guşələrində Azərbaycanlı turistlərin istirahət etməsinin təşkili üçün işlər aparıldığını bildirdi. O, həmçinin iranlı turistlərin yalnız Bakıya deyil, Azərbaycanın rayonlarına da səfərlərinin təşkil ediləcəyini vurğuladı. Qəbələdə, Gəncədə, Qubada olduğunu deyən S.M.Mirzəzayi Tehran-Qəbələ-Bakı-Tehran, Təbriz-Qəbələ-Bakı-Təbriz səyahət reyslərinin açılması üzərində də işlədiklərini nəzərə çatdırdı. Qış aylarında "Şahdağ" istirahət mərkəzinin də maraqlı olduğunu qeyd etdi. Hələlik heftənin bazar ertəsi və cümə axşamları Tehran və Təbrizdən Bakıya səyahət reysləri təşkil olunur. Hər həftə Tehrandan 300, Təbrizdən 200 olmaqla, 500 turist Azərbaycanın paytaxtına səyahət edir.

Almaniyanın xarici işlər naziri Azərbaycana işgüzar səfərə gələcək

İyunun 30-da ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycana işgüzar səfərə gələcək. Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində Frank-Valter Ştaynmayerin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov ilə görüşü nəzərdə tutulub. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.



Vladimir Putin Türkiyəyə qarşı turizm sahəsində tətbiq edilən məhdudiyyətləri aradan qaldırır

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyəyə qarşı turizm sahəsində tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı hökumətə tapşırıq verib. Vladimir Putin hökumətə, həmçinin Türkiyə ilə ticari əlaqələr də daxil olmaqla, bütün sahələrdə münasibətlərin normalaşdırılmasını tapşırıb. İyunun 29-da Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığında iki ölkə arasında münasibətlərin yenidən canlandırılması məsələləri müzakirə edilib.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Türkiyə terroru - qanlı olaylar arxasında dayanan maraqlar

Terror hadisələrinin qisası çox kəskin tərzdə alınacaq



Türkiyədə baş verən ardıcıl terror olayları, xüsusilə Atatürk Hava Limanında törədilən və çoxsaylı insan tələfatı ilə nəticələnən qanlı aksiya bir daha göstərdi ki, qardaş ölkənin regionda, eləcə də beynəlxalq aləmdə artan nüfuzunun qarşısının alınmasından ötrü ən alçaq addımlara belə gedilə bilər. Belə ki, baş verən hadisələrin ardıcılığı da belə qənaətə gəlməyə əsas yaradır ki, Türkiyənin bu istiqamətdəki yolunun qarşısına sədlər çəkməyə çalışan gizli, yaxud açıq güc mərkəzləri fəaliyyət göstərir.

Türkiyənin eyni anda bir neçə terror təşkilatlarına qarşı açdığı cəbhədə apardığı qətiyyəli mübarizə və bu mübarizə fonunda ölkə rəhbərliyinin geriye addım atmaacağı barədə irəli sürdüyü fikirləri də, söz yox ki, qarşı tərəflərin getdikcə daha amansız terror aksiyaları həyata keçirmələri ilə nəticəsini tapır. İstər Kürd Fəhle Partiyası kimi fəaliyyət göstərən PKK, istərsə də beynəlxalq radikal dini terror təşkilatlarına çevrilmiş "İs-



lam dövləti", "Cəbhət ən Nüsrə" və s. tipli qanunsuz hərbi birləşmələr əllərinə düşən hər anda qeyri-insani aksiyalarını gerçəkləşdirərək, güclü Türkiyəyə meydan oxumaqda davam edirlər.

Qərbə vurulan eyham

Bu arada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində baş vermiş dəhşətli terrorla bağlı təcili növbədənkenar iclas çağırır. Qardaş ölkənin rəsmi informasiya agentliklərinin məlumatına görə, həmin toplantıda baş nazir Binəli Yıldırım və Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisi Hulusi Akar da iştirak ediblər. İclas əsnasında çıxış edən Ərdoğan Atatürk Hava Limanındakı hadisəni şiddətlə qınadığını bəyan edib: "Terror bir daha öz qaranlıq üzünü ortaya qoydu. Bu, 7,5 milyard insana qarşı törədilmiş bir hərəkdir. Qərb bu oyuna qərarlı bir reaksiya göstərməlidir. Bu hücum mübarizə üçün bir dönüş nöqtəsi olsun".

Göründüyü kimi, Türkiyə rəsmi şəkildə, ilk növbədə Qərbə çağırış edib və ölkə başçısı terror hadisəsini "oyun" adlandırır. Yəni açıq-aşkar görünən budur ki, qanlı olayların arxasında Türkiyəni zəiflət-

məyə, gücdən və nüfuzdan salmağa yönəlmiş "oyunlara" start verilib. Hətta ehtimal etmək mümkündür ki, Qərb bu "oyunlardan" xəbərdardır, lakin gözləmə mövqeyini saxlayır. Yeni "oyunların" əsas iştirakçıları yuxarıda adları çəkilən silahlı terror təşkilatları və onlardan maksimum dərəcədə istifadə edən Qərbin qaranlıq siyasi daireləridir. Türkiyə prezidenti onun ölkəsində baş verən müxtəlif daxili siyasi prosedurlara müdaxilə edən Qərbə anlatmağa çalışıb ki, artıq gizli oyunbazlıqların oynanılması, siyasi teatr səhnələrində Türkiyənin hədəf kimi baş rol alması sirri çözüldü. Hər şey gün kimi aydındır.

Həm İsrail, həm də Rusiya Türkiyə ilə dünyanın idarəçiliyində tutarlı mövqeyə sahiblənmişlər

cümlədən, İsrail və Rusiya ilə münasibətlərinin gərginliyinin aradan qaldırıldığı bir vaxta təsadüf edir. Nəzərə alsaq ki, aralarında yaşanan siyasi qalmaqallardan öncə həm İsrail, həm də Rusiya Türkiyə ilə dünyanın idarəçiliyində tutarlı mövqeyə sahiblənmişlər. Məhz "Mavi Mərmərə" hadisəsi, bir neçə il sonra isə Türkiyə ilə Suriya sərhədi yaxınlığında Rusiya bombardmançısının vurulması bu mövqələrin zəifləməsinə gətirib çıxardı. Olanlar isə, necə deyirlər, oldu.

Türkiyənin tək istəyi, Avropa İttifaqının miqrantlarla bağlı söz verdiyi maliyyə dəstəyinin dərhal göstərilməsi idi

İsraili çıxmaq şərti ilə, istər Rusiya Ukrayna və Kırım məsələsində Qərbin sanksiya hücumlarına məruz qaldı, istərsə də Türkiyə Avropa İttifaqına daxil olan aparıcı dövlətlərin miqrantlar məsələsində sünü qınaq, tənqid, hətta bəzi hallarda təhdid mişeninə çevrildi. Halbuki Türkiyə öz sərhəd qapılarını 100 minlərlə suriyalı qaçqına açmışdı. Bu ölkənin tək istəyi, Avropa İttifaqının söz verdiyi maliyyə dəstəyinin dərhal göstərilməsi idi. Çünki Türkiyə təkbaşına miqrantlar problemini həll etmək iqtidarında deyildi. Qərb Türkiyənin tələblərinə məhəl qoymadıqdan sonra, Ərdoğan hakimiyyəti qarşı tərəfə kifayət qədər sert ittihamlar irəli sürdü. Nəticədə E

Nəticədə isə, terror təşkilatlarının bu ölkədəki fəaliyyətləri fəallaşmağa başladı. Gəzi Parkında, Siltan Əhməd Cəməsi qarşısında, o cümlədən ölkənin şərqində bir-birinin ardınca qanlı aksiyalar insanların tələfatı ilə nəticələndi.

Araşdırılacaq...

Söz yox ki, istər örtülü, istərsə də açıq bilgiler Türkiyənin xüsusi xidmət orqanları, güclü əks-kəşfiyyəti tərəfindən araşdırılacaq və Atatürk Hava Limanı da daxil olmaqla, digər terror hadisələrinin qaynaqlandığı gizli mərkəzlər ifşa olunacaq. Hələlik isə, qardaş Türkiyənin başı böyük dərdədir və bu dərdin aradan qaldırılması üçün qonşu ölkə dövlətçilik maraqlarının qorunması istiqamətində çox ciddi, sərt addımlar atmaq məcburiyyətindədir. Və elbəttə ki, terror hadisələrinin qisası çox kəskin tərzdə alınacaq.

Rövşən RƏSULOĞ



30 iyun 2016-cı il

KIÇİK QARDAŞIN BÖYÜK MÜBARİZƏSİ

Cəlal Əliyev 1991-ci ildə Azərbaycan Elmlər Akademiyasının partiya komitəsinə ünvanladığı ərizəsində yazırdı: "62 illik ömrüm boyu xalqa və vətənə təmənnaş xidmət göstərərək sağlamlığımı, firavanlığımı, ailəmin səadətinə elmə fəda etmişəm."

Fədakarlıq Cəlal müəllimin akademik obrazı idi. O, əsl fəda idi.

Cəlal müəllim həyatının bütün mərhələlərini ədalət uğrunda mübarizəyə həsr etmişdi. Alim kimi də, qardaş kimi də, ictimai-siyasi xadim kimi də Cəlal Əliyev yalnız bir missiyasını yerinə yetirirdi: haqsızlıqla barışmamaq, sınımadan, boyun əymədən yaşamaq.

Cəlal müəllim mübarizələrlə zəngin, hamımıza örnək ola biləcək və fərqli bir ömür yaşadı...

O, alim kimi fərqli və çətin bir yol seçmişdi. Hər elm adamına nəsihət olmayan uğurlara imza atdı. O, bitkilərin fotosintez və fiziologiyası sahəsində nadir bir təmayülün banisi oldu. Azərbaycanda fiziki-kimyəvi biologiyasının, molekulyar biologiyasının əsasını qoydu, öz elmi məktəbini yaratdı. Hazırda onun yetirmələri müxtəlif nüfuzlu elmi-tədqiqat mərkəzlərində çalışır. Bərk buğdanın 10 dan artıq yeni məhsuldar sortunu yetişdirdi. O, elmi fəaliyyətə laborant kimi başlayıb 1955-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 30 ilə yaxın bir müddətdə Əkinçilik İnstitutunda kiçik, baş elmi işçi, Bitkilərin Fiziologiyası Laboratoriyasının müdiri işləmişdi. Onu yaxından tanıyanlar bilir ki, Cəlal müəllim çox sadə, hər cür dəbdəbdədən, təmtəraqdan uzaq həyat tərzi keçirirdi. Şəxsi mənzili olmadığından, 40 yaşına kimi başqa-başqa evlərdə yaşamışdı. 1980-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, bir il sonra Biologiya Elmləri Bölməsinin akademik katibi seçilmişdi.

Cəlal müəllim fərqli, güvənc yeri olan, fəxr edilməyi haqq edən qardaş idi...

1987-ci ildə Siyasi Bürodan istefa verəndən dərhal sonra Heydər Əliyevin əleyhinə yönəlmiş kampaniya onun yaxınlarından da yan keçmədi. Mərkəzi və yerli mətbuatda qərəzli, təhqiramiz yazılar dərc edilməyə başladı. Həmin məqalələrdə kin-küdurət, firsətkeşlik, intiqam hissi aşırılıq vardı. "Pravda", "Sovet kəndi" və başqa qəzetlərdə Heydər Əliyevə və Onun qardaşlarına saysız-hesabsız böhtanlar yağdırılırdı. Məqalələrin birində yazılırdı: "Rəhbər vəzifələri tutmaq üstündə Heydər Əliyevin və Kamran Bağırovun qohumları arasında bəhsəbas düşmüşdü".

(Heydər Əliyev bu barədə belə deyəcəkdi: "Məni ittiham etmək üçün göstərmək istəyirdilər ki, mən öz qohumlarımı müxtəlif vəzifələrə qoymuşam. Hansı vəzifələrə qoymuşam? Əgər mən onları nazir və ya raykom katibi, MK-da, Nazirlər Sovetində, Ali Sovetin Rəyasət Heyətində vəzifələrə təyin etsəydim, bu, başqa iş. Lakin mən bütün qohumlarımı elmi işçilərdim. Özü də onlar mən birinci katib olmamışdan əvvəl bu yolu seçmişdilər. Mən onları elmi işlərdən uzaqlaşdırmalıydım? Qardaşım Həsən Əliyevin 83 yaşı var. O 1937-ci ildən Elmlər Akademiyasında işləyir. 1952-ci il



də onu akademik seçiblər. O zaman mən 29 yaşım var idi. Mən ən sırası işdə idim. 17 il keçəndən sonra Azərbaycan KP MK-nın katibi oldum. Yeri gəlmişkən, mən birinci katib olanda, o, elimi-tədqiqat Coğrafiya İnstitutunun direktoru idi və təqaüdə çıxana qədər həmin vəzifədə qaldı. Beş il bundan qabaq həyatdan köçən həyat yoldaşım 1947-ci ildə Tibb İnstitutunu bitirəndə, biz hələ ailə qurmamışdıq. Moskvada göz həkimi üzrə ixtisaslaşmış, sonra aspiranturanı bitirib, elmlər namizədi olub. Biz 1954-cü ildə evlənməmişdik. O, təbii ki, tədricən elmin yolu ilə gedib böyük mütəxəssis olub, əməliyyatlar aparıb, baş elmi əməkdaş, dosent, professor olub. 130 elmi əsərin müəllifidir. Bizim ailədə elə getirib ki, həm həyat yoldaşım, həm də qohumlarım elmi işçilərdir. Təkcə mən elmi dərəcəm yoxdur. Bu da mənim günahımdır.")

Çox keçmədi ki, mətbuatdakı hücumlar öz "bəhrəsini" verdi. Heydər Əliyevin ailəsi və yaxınları təqiblərə məruz qaldılar. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olan İlham Əliyevi işdən azad etdilər. O vaxt Beynəlxalq Münasibətlər İnstitutu SSRİ Xarici İşlər Nazirliyinə tabe idi. Heydər Əliyev SSRİ xarici işlər naziri Şevardnadzeyə zəng vurub oğluna toxunmamağı xahiş etmişdi. Ancaq bu zəngin heç bir faydası olmamışdı. Gənc alim, elmlər namizədi, dosent İlham Əliyev işsiz qaldı... Heydər Əliyevin qardaşı Aqil Əliyev Tibb İnstitutunda Siyasi İqtisad Kafedrasına rəhbərlik edirdi. İqtisad elmləri doktoru idi. Onu 1988-ci il dekabrın 10-da ad günündə institutdan çıxardılar. O, düz iki il özünə iş tapa bilmədi...

Heydər Əliyevin böyük qardaşı Həsən Əliyev Vətən müharibəsinin iştirakçısı idi. Azərbaycan Kommunist Partiyası MK-nın kənd təsərrüfatı üzrə katibi olmuşdu. Həsən müəllimi ömrünün son illərində, ahıl çağlarında çox amansızcasına incitdilər, şərəfinə toxundular. Təhqir etdilər. Ağsaqqal alim 1993-cü ildə ümitsizlik və ağır iztirablar içində ömrünü başa vurdu...

Cəlal müəllim Heydər Əliyevin kiçik qardaşıydı. Kiçik qardaş Heydər Əliyevə, Onun ailəsinə siyasi mərkəzdən yönləndirilən təzyiqlərə qarşı fərqli bir mövqe nümayiş etdirdi, iftiralara, yalanlara, təhqirlərə dirəniş göstərən böyük mübarizə cəbhəsi açdı. Necə deyərlər, bu dəfə də qayaya rast gəlmişdi...

"Pravda" qəzetinin 1990-cı il 4 fevral sayında dərc edilən "Əliyevçilik, yaxud xoş əyyəmlərin xiffəti" məqaləsində "müəllif" lap ağ olmuşdu. Məqalə tibb elmləri doktoru V.Əfəndiyev adından gəlmişdi. Yazıda Heydər Əliyevi nələrə ittiham etmişdilər. Hər şeyi Onun ayağına yazmağa cəhd göstərirdilər: tayfabazlıq, yerliçilik, şişirdilmiş rəqəmlər, qadağalar

və s...

Məqalədə Cəlal müəllimi də yaddan çıxarmamışdılar. "Müəllif" iddia edirdi ki, Cəlal Əliyevi Bioloji Tədqiqatlar Elmi Mərkəzinin direktoru təyin etmək üçün mərkəzin əvvəlki rəhbərini əsassız yerə həbs etdirlər. Məqalədə vurğulanırdı: ehtiyatlı olun, Heydər Əliyev yenə rəhbərliyə qayıtmaq istəyir. "Müəllif" yazını xəbərdarlıqedicə tonla tamamlamışdı. "Qaytarın bizə Əliyevi! Özbaşınalıq, gözəndən pərdəasmanı, məddahlığı, xalqın mənafeyinin unudulmasını, zahiri təmtəraqı, təkəbbürü, qorxu və qanunsuzluq şəraitini qaytarmaq?! Qaytarın bizə Əliyevi! Bu qamçı həsrətidir, xoş əyyəmlər həsrətidir. Əlamətdar haldır ki, təhqirçilər arasında Heydər Əliyevin qohumları var. Akademik Cəlal Əliyev respublika EA-da keçirilən partiya konfransında qardaşını tənqid edənlərin hamısını mafioz adlandırmışdı".

Cəlal müəllimin apardığı təhqiqat nəticəsində məlum olmuşdu ki, V.Əfəndiyevin respublikada səhiyyənin problemlərinə həsr edilmiş yazısına "Pravda"-nın redaksiyasında "yaradıcı" yanaşılıblar. V.Əfəndiyevlə razılışmadan mətnə yeni abzaslar əlavə edib, məqalənin mahiyyətini dəyişiblər. Cəlal müəllimin israrlı mübarizələri nəticəsində "Pravda" qəzeti 13 aprel tarixli sayında Əfəndiyevin teleqramını və redaksiyanın üzrxahlıq qeydini verməyə məcbur oldu. Cəlal müəllim dayanmaq bilmirdi. Yalnız bir dəfə - 1991-ci ildə mərkəzi mətbuatda çıxış etmək imkanı qazanmışdı. Moskvada nəşr edilən "Nezavisimaya qazeta" akademik mütəxəssisə vermişdi. Həmin müsahibədə Cəlal müəllim Heydər Əliyevin və Onun yaxınlarının təqib edilməsinin səbəblərini izah etmiş, Vəzirov və onu əvəzləmiş Mütəllibovu ifşa etmişdi.

"Sovet kəndi" qəzeti "Təkcə durğunluqmu?" adlı məqaləsində Həsən Əliyevin, Aqil Əliyevin, Cəlal Əliyevin "xoşgəlməz hərəkətlərindən" bəhs edirdi. Məqalədə deyilirdi: "Cəlal Əliyev olduqca qısa müddət ərzində doktorluq dissertasiyası müdafiə etmiş, akademik seçilmiş, respublikada bir sıra vəzifələri ələ keçirmişdir."

Şübhəsiz ki, bütün bunlar uydurma ittihamlar idi. Cəlal müəllim 1955-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdi. Göründüyü kimi, arada 16 illik fasilə vardır. Heç bir "qısa müddət"dən söhbət belə gedə bilməzdi. Həmin dövrdə Cəlal müəllimin heç bir vəzifəsi yox idi. O, "Sovet kəndi" qəzetinə təzib göndərsə də, redaksiya onun məktubunu dərc etməmişdi.

Belə faktlar onlara, yüzlərdədir. Məsələn, 1988-ci ildə "Kommunist" qəzetində "Qərəz çaşqınlığı" adlı böhtan dolu bir yazı çıxmışdı. Əlbəttə ki, bu yazı təsadüfi deyildi. Hadisələrin gedişini izləyəndə, məlum olur ki, bir neçə gün əvvəl akademiya partiya təşkilatının konfransında tribuna qalxan Cəlal Əliyev Azərbaycan xalqının şanlı oğlu Heydər Əliyevi tənqid edənləri "mafia üzvləri" adlandırmışdı və elə buna görə də "Kommunist" qəzeti Cəlal Əliyevi hədəf seçmişdi.

Cəlal müəllim redaksiyalara - MK-ya göndərdiyi məktublarda çəkinmədən, birbaşa yazırdı ki, Heydər Əliyev haqqında mətbuatda gedən yazıların əsas səbəbkarı məhz Ə.Vəzirovdur. Hətta bir dəfə Vəzirov Cəlal müəllimin evinə zəng vurub demişdi ki, Heydər Əliyev haqqında məqalələr yazılması üçün mən heç kimə tapşırıq-zad verməmişəm. Cəlal müəllimin deyanəti Vəzirovu çıxılmaz vəziyyətə salırdı. Elmlər Akademiyasının prezidenti Vəzirovun göstərişi ilə Cəlal müəllimdən xahiş edirdi ki, o, Vəzirovu tənqid edən çıxışlarını

dayandırın.

Cəlal müəllim yorulmadan, usanmadan mərkəzi hakimiyyət orqanlarına, qəzetlərə, jurnallara etiraz məktubları göndərirdi. O vaxt Sov İKP MK-nın, SSRİ Ali Soveti Rəyasət Heyətinin, SSRİ Prokurorluğunun, DTK-nın qəbul otaqlarında onu yaxşı tanıyırdılar. O, cəsarətli çıxışlar edir, qardaşına onun ailəsinə yağdırılan təhqirləri qəbul etmirdi. Amma onun çoxsaylı mübarizələrinin və təziblərinin heç biri o illərdə respublika mətbuatında dərc edilmədi. Onun belə fəallığı respublika rəhbərliyini əməli-başlı narahat edirdi. Təsəvvür edin, 1989-cu ildə "Nedelya" qəzetində dərc olunan "Şah dərzini çağırır" adlı məqalə iki il sonra "Kommunist" qəzetində yenidən peyda olur. Nə üçün?.. Məqsəd aydın idi. Cəlal müəllimi zərərsizləşdirmək, susdurmaq. Görülən tədbirlər Cəlal müəllimi yoldan çəkəndir bilmədiyindən, hakimiyyət sahibləri daha konkret üsullar seçməyə üstünlük verdilər: terror.

Vətənpərvər ziyal

Cəlal müəllimin prinsipliliğini sübut edən bir faktın üzərində, xüsusilə dayanmaq istədim. O, yeganə elm xadimidir ki, Sov İKP-nin rəsmən buraxılmasından xeyli əvvəl Kommunist Partiyasından çıxmaq haqqında qərar qəbul etmişdir. O, 1991-ci ildə Elmlər Akademiyasının partiya komitəsinə ərizə yazdı və partiyadan çıxdı. Onun yazdığı ərizənin mətni bir daha sübut edir ki, Cəlal müəllim əsl vətənpərvər Azərbaycan ziyalısıdır.

Cəlal müəllim ərizədə yazırdı: "Bütün 62 illik ömrüm boyu xalqa, vətənə təmənnaş xidmət etmişəm. Sağlamlığımı, firəvanlığımı ailəmin səadətinə elmə fəda etmişəm. Bəs nəticəsi nə olub? Partiya biletini özünə sipər edən cılız, ləyaqətsiz ünsürlərin təhqir və təqiblərinə məruz qalmışam. Bundan sonra partiyada qalmaq bütün bu cinayətlərdə, vəhşiliklərdə, günahsız qanlarda xalqın alçaldılmasında iştirakçı olmaq deməkdir, bu cinayətkar siyasətə tərəfdar çıxmaq deməkdir."

Cəlal müəllim 1987-93-cü illərdə yeriyən, döyüşən, canlı Heydər Əliyev Mərkəzi idi. O, Ulu Öndərin müdafiəsi naminə cəmiyyətimizin təşkilatlanmasında müstəsna xidmətlər göstərirdi. Cəlal müəllim qardaşlıq anlayışını ailə-qohumluq çərçivəsindən çıxarıb əqidedaşlıq, vətəndaşlıq məqamına yüksəltdi. O, Heydər Əliyevi təkcə bir doğması kimi müdafiə etmirdi. Onun mübarizəsi məişət-qohumluq müstəvisinə sığmırdı. Cəlal müəllim Heydər Əliyevin timsalında Azərbaycan xalqının qurtuluşu uğrunda savaşırdı. O, yeri gəldikcə, onu (eyni zamanda, bizim hamımızı) narahat edən milli tələblərlə bağlı bəzi problemlər haqqında çox sət danışdı. Təhsilimiz, mətbuatımız haqqında.

Və həmişə də haqlı idi...

Mən Cəlal müəllimi bir neçə səfərdə müşayiət etmişəm. Onun qaçqınlara necə nəvazişlə yanaşdığı, onların problemlərinə təmkinlə qulaq asması hafizəmdən silinmir. O, maraqlı yol yoldaşı, sət olduğu qədər də mülayim, incə yumor hissənə malik həmsöhbət idi.

30 iyun Cəlal müəllimin doğum günüdür.

Bu gün Cəlal müəllim xalqımızın Fəxr ünvanı olan bir müqəddəs Xiyabanın əbədiyaşar sakininə çevrilib.

Doğum günün mübarək, Cəlal müəllim!

**RİZVAN VAHABOV,
YAP Siyasi Şurasının üzvü**



Gəncə şəhər "İmamzadə" Dini-Memarlıq Kompleksində iftar süfrəsi açılıb

Dünən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, şəhər ziyalıları, din xadimləri və ictimaiyyət nümayəndələri iftar mərasimində iştirak edib. Mərasimdə "Qurani-Kərim"dən ayələr oxunub, dualar edilib.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev məra-

simdə çıxışında bildirib ki, Azərbaycan xalqı əsrlər boyu öz milli və dini dəyərlərinə sadıq qalıb, özünün adət-ənənələrini yaşadıb. Dini dəyərlərimiz içərisində Ramazan ayının isə özünəməxsus yeri var.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək vurğulayıb ki, milli və dini dəyərlərimizin yaşadılması ölkəmizin keçmişinə ehtiramımızın, gələcəyinə isə diqqətimizin ifadəsidir. Bugünkü iftar süfrəsi də belə bir xoş niyyətlə açılıb. Komitə sədri mərasim iştirakçlarına

bu əziz gündə niyyətlərinin həyata keçməsinə diləyib və cansağlığı arzulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov, şəhid atası Çingiz Quliyev və digərləri çıxış edərək səmimiyyətə səsləyən Ramazan ayı dininə və məneviyyətinə əsrlər boyu sədaqətli olan gəncələrin hələ uzun qərirlər belə nəsil-nəcabətlərinin əməllərində yaşayacağını bildirdilər.

R.NURƏDDİNOĞLU

Hikmət Babaoğlu: "Azərbaycan daima qardaş türk xalqının yanındadır"

"Türkiyədə baş verən terror aktını lənətləyirik. Çünki uzun müddətdir Türkiyədə mövcud olan milli siyasi iradəyə qarşı terror həyata keçirilir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib. Deputatın sözlərinə görə, türk ordusu, Türkiyənin hüquq-mühafizə orqanları buna qarşı çox uğurlu mübarizə aparırlar: "Hətta deyərdim ki, Türkiyəyə qarşı hazırda beynəlxalq terror koalisiyası formalaşmışdır. Bu koalisiyanın arxasında duran çox böyük güclər, dövlətlər var. Bir növ bu terrorun arxasında onların himayəsi var. Ona görə də düşünürəm ki, Türkiyəni sevməyən, onun böyüməsini, qlobal və regional güc mərkəzinə çevrilməsini istəməyən dairələr öz məqsədlərinə çata bilməyəcəklər".

Terror hadisəsinin arxasında kimlərin dayanmasına gəlincə isə Hikmət Babaoğlu əlavə edib ki, terror hazırda beynəlxalq münasibətlərdə bir təzyiç, müharibə vasitəsi kimi istifadə olunur: "Hər nə qədər terror bu gün Qərbin imperialist mərkəzləri tərəfindən islamla bağlanılmağa çalışsa da biz bilirik ki, əslində terrorun arxasında duran elə dünyada mövcud olan hegemon güclər və dünya siyasətini müəyyənləşdirən Qərbdəki imperialist mərkəzlərdir. Düşünürəm ki, bu terrorun arxasında da məhz həmin mərkəzlər dayanıblar. Ancaq əminəm ki, onlar öz məqsədlərinə çata bilməyəcəklər. Beynəlxalq terror koalisiyası türk ordusunun terrora qarşı mübarizəsindən heyrlənə bilərlər. Azərbaycan terrorun əziyyəti çəkmiş bir ölkə kimi bunu çox yaxşı başa düşür. Ölkəmiz daim qardaş türk xalqının yanındadır. Azərbaycan Prezidenti İlham Əliyev də terror hadisəsi ilə bağlı türkəli həmkarına başsağlığı verdi, terroru lənətlədi və bütün qüvvələrin səfərbər edilərək terrorun qarşısının alınmasının vacibliyini vurğuladı".



MSK təkrar seçkilərə yekun vurdu



Dünən Mərkəzi Seçki Komissiyasının iclası (MSK) keçirilib. SİA-nın xəbərinə görə, iclasda iyunun 18-də 90 sayılı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə dairə seçki komissiyası (DSK) protokolunun və ona əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunların dair protokolun tərtibi məsələsinin müzakirəyə çıxarıb. Məsələ haqqında məlumat verən MSK katibi Arifə Muxtarova deyib ki, MSK DSK protokolu və ona əlavə edilmiş sənədlərin yoxlayıb və seçkilər Seçki Məcəlləsinə uyğun keçirilib. Müzakirələr zamanı keçirilən seçkilərlə bağlı fikirlərini bildiren MSK üzvü Şaidin Əliyev söyləyib ki, seçkilər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyası tərəfindən izlənilib, şəffaf və demokratik keçib. Onun sözlərinə görə, 90 sayılı dairədəki 40 məntəqənin 10-ə veb-kamera qurulub: "Veb-kameralara baxan zaman seçkinin nəticələrinə təsir etmək cəhdlərinin olduğu aydın görünürdü. Ancaq məntəqə seçki komissiyalarının üzvləri o şəxslərlə sakit, səbrlə danışdı, hər şeyi izah edirdilər. Seçkidə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov qalib gəldi. Onu təbrik edir, protokolun təsdiq edilməsini təklif edirəm". MSK sədri Məzahir Pənahov da çıxışında 90 sayılı Ağdaş seçki dairəsində 40203 seçici olduğunu, seçki məntəqələrinin vaxtında açılıb, bağlandığını bildirdi.

"Seçkinin ilkin nəticələri elə həmin gün açıqlanmışdı. Seçkini 700-dən çox müşahidəçi izləyib. Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri gün ərzində bizimlə əlaqə saxlayır, həm də KİV-lərə müsahibə verirdilər. Onlar seçkinin yüksək səviyyədə təşkil edildiyini, şəffaf keçirildiyini xüsusi qeyd edirdilər. Müşahidəçilərdən də bizə müraciət daxil olmayıb. Seçkilərlə əlaqədar məhkəmələrə də müraciət olmayıb. Seçki Məcəlləsinə əsasən, səsvərmə günündən ən gec 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır. Ancaq bu durumda biz 20 gün gözləməyə ehtiyac görmədik"-deyə, MSK sədri qeyd edib. İclasda MSK iyunun 18-də 90 sayılı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar səsvərmənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolu və ona əlavə edilmiş sənədlərin Konstitusiyaya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. MSK-nın yekun protokoluna əsasən 90 sayılı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə bu dairədə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov deputat seçilib.

Jirinovski: "Türkiyə bizə Ermənistandan da yaxındır"



"Türkiyə bizə qardaş Belarus, ya da Qırğızıstan və hətta Ermənistandan da yaxın ola bilər". SİA xəbər verir ki, bu barədə Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski ölkə mətbuatına açıqlamasında deyib. Onun sözlərinə görə, yaxın perspektivdə Türkiyə NATO-dan çıxacaq və Şanxay Əməkdaşlıq Təşkilatının, Gömrük ittifaqının üzvü olacaq. Jirinovski həmçinin deyib ki, Türkiyə ilə münasibətlər Rusiya üçün lazımlıdır: "Eyni halı Türkiyəyə də aid etmək olar. Rusiya ilə Türkiyə arasında əməkdaşlığı ən geniş şəkildə bərpa etmək lazımdır".

XİN: Atatürk hava limanında törədilmiş qanlı terror aktlarını kəskin şəkildə lənətləyirik

Azərbaycan Xarici İşlər Nazirliyi İstanbulun Atatürk hava limanında törədilmiş terror aktları ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "İyunun 28-də İstanbulun Atatürk hava limanında törədilmiş qanlı və xain terror aktlarını kəskin şəkildə lənətləyirik. Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir".



"Rosneft" 2017-ci ildən Azərbaycan üzərindən İrana benzin ixrac etmək niyyətindədir

Rusiyanın ən böyük neft istehsalçısı olan "Rosneft" 2017-ci ildən Azərbaycan üzərindən İrana benzin ixrac etmək niyyətindədir. İrana yanacaq nəqli Azərbaycanın dəmir yolları vasitəsilə həyata keçiriləcək. AZƏRTAC "rbc.ru"ya istinadla xəbər verir ki, "Rosneft"-in törəməsi "Petrocas Energy Group" şirkəti (səhmlərinin 49 faizi "Rosneft"-ə məxsusdur) Cənubi Qafqaz dəhlizi üzərində logistik terminal tikməyi planlaşdırır. "Petrocas Energy Group"-un baş direktoru Vano Nakaidze bildirib ki, şirkət benzin və dizel yanacağını İranın Neka və Ənzəli limanlarına ixrac etməyi nəzərdə tutur. İxrac əməliyyatı şirkətin Gürcüstanın Poti limanındakı neft terminalından həyata keçiriləcək. "İrana yanacaq nəqli Azərbaycanın dəmir yolları üzərindən həyata keçiriləcək. Xəzərdəki digər limanlara, o cümlədən Bakının limanlarına çatdırılan yanacaq buradan tankerlərlə İrana yola salınacaq", - deyir V. Nakaidze əlavə edib.

30 iyun 2016-cı il

Roma Papasına veteran məktubu

Ermənistanda səfərdə olmuş Fransiskə müraciət edən İkinci Dünya müharibəsinin veteranları ona faşist Njdenin qanlı əməllərini xatırladıblar

Azərbaycan Respublikasının İkinci Dünya müharibəsi veteranları Ermənistanda səfərdə olmuş Roma Papası Fransiskə etiraz məktubu ünvanlayıblar. Məktubun ünvanlanmasına səbəb kimi, faşist Almaniyasının ermənilərdən ibarət legionuna rəhbərlik etmiş Njdeyə Yerevanda ucaldılmış abidəyə etirazla bağlı olub. Bu qaniçən faşistin İkinci Dünya müharibəsi dövründə alman ölüm düşərgələrində minlərlə insanın qatlinə iştirak etməsindən bəhs edən məktubda vurğulanıb ki, Roma Papası Fransisk 2016-cı il iyunun 24-dən 26-dək Ermənistanda səfərdə olduğu müddətdən bir neçə gün öncə, bu ölkənin paytaxtının ən görkəmli yerində insan qatlinə, faşist abidə icad edilib.

“Söhbət nasist canilərin nəinki Ermənistanın özündə, həm də beynəlxalq informasiya-mədəniyyət məkanında ləyaqətsizcəsinə təriflənməsindən gedirdi”

Veteranlar bildırıblər ki, Azərbaycan və Vatikan sivilizasiyalar və dinlər arasında dialoq naminə əməkdaşlığın əyani nümunəsini dünyaya nümayiş etdirdikləri şəraitdə Ermənistanda faşist ideyaları dövlət səviyyəsində təbliğ edilir. Sitat: “Biz, İkinci Dünya müharibəsi veteranları hələ keçən il, faşizm üzərində tarixi Qələbənin 70 illik yubileyi ərəfəsində Hitler nasizminin əlaltılarının Ermənistan tərəfindən qəhrəmanlar kimi qələmə verilməsinin çox ciddi narahatlıq doğurduğunu bəyan etmişdik. Söhbət nasist canilərin nəinki Ermənistanın özündə, həm də beynəlxalq informasiya-mədəniyyət məkanında ləyaqətsizcəsinə təriflənməsindən gedirdi. Biz ürək ağrısı ilə Sizin diqqətinizi buna cəlb etmək istəyirik ki, Ermənistan Hitlerin və Gimmilerin yaxınlarını, erməni SS cəza legionunun rəhbərləri, general Dro və general Njde adları ilə məşhur olan Drastamat Kanayanı və Qaregin Ter-Arutyunyani

təmizə çıxarmaq üçün bütün vasitələrdən istifadə edir”.

“Erməni legionunun özünün hesabatlarında təkcə Qərbi Kırmda 20 mindən çox dinc sakinin məhv edilməsi təsdiqlənir”

Məktubda əsaslı xatırlatmalar edərək, general Njde və s. erməni faşistləri barədə faktları sadalayan Azərbaycan veteranları qeyd ediblər ki, Ermənistanın bu “milli qəhrəman”larının əli ilə Ukraynada və Polşada 10 minlərlə insanın həyatına son qoyulub, yəhudilərə və nasist ideologiyası üçün “yararlı olmayan” başqa xalqlara qarşı cinayətlər törədilib, onlar hitlerçi cəza düşərgələrində kütləvi şəkildə qətlə yetiriliblər. Erməni legionunun özünün hesabatlarında təkcə Qərbi Kırmda 20 mindən çox dinc sakinin məhv edilməsi təsdiqlənir. Məhz bu hadisənin yaşanması hər bir insani hiddətləndirir: “Bu gün son dərəcə hiddətləndiricidir ki, Ermənistan faşist canilərin qəhrəmanlar kimi qələmə verilməsində əsas “cəbhə”ni qonşu Rusiyanın - faşistlərin əli ilə qətlə yetirilmiş milyonlarla insanın xatirəsinə dərin ehtiram



bəsləyən ölkənin ərazisində yaradıb.

Yerevanın mərkəzində faşist caninin xatirəsinin əbədiləşdirilməsi mərasimində Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib. Halbuki bir il əvvəl həmin Sarkisyan faşizmdən zərər çəkmiş ölkələrin liderləri ilə birlikdə Moskvada Qələbə paradında iştirak edib, bu il mayın əvvəlində isə Yerevanda İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə “ehtiramla yad edib”.

Ermənistan BMT-nin bu qətnaməsinə də məhəl qoymur!

O cümlədən, Fransiskə xatırladıblı ki, bu gün dünya faşizmin hər hansı təzahürünü pisləyir. Çünki 2015-ci il dekabrın 17-də BMT-nin Baş Məclisi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiya və onunla bağlı dözülməzliyə qarşı mübarizə” adlı 70/139 nömrəli Qətnamə qəbul edib. Həmin sənədin 4-cü bəndində qeyd olunur ki, BMT Baş Məclisi “nasizm hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memorialar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi,

eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını bildirir.

Veteranların fikrincə, məhz bu Qətnaməyə qoşulmuş Ermənistanda tamamilə əks mövqe nümayiş olunur və orada faşist rejiminə sadiqliyə and içmiş şəxslərin ətrafında genişmiqyaslı pərəstiş ab-havası yaradıılır.

“Biz, faşizmə qarşı müharibənin bütün ağrı-acılarını görmüş, döyüşlərdə yoldaşlarını itirmiş insanlar indi nasist canilərin qəhrəmanlar kimi təqdim olunmasını ürək ağrısı ilə müşahidə edirik”-deyə qeyd edən İkinci Dünya müharibəsinin veteranları Ermənistanın bu hərəkatlarının, əslində bütün dünyaya meydan oxuması kimi qiymətləndirdiyini düşünürlər: “Bu hərəkatlar bizi hiddətləndirir. Əminik ki, Siz faşizmə qarşı mübarizədə həlak olmuş insanların nurlu xatirəsinə sadiq bir insan kimi Ermənistan xatirəfindən yayılan faşist ideologiyasının nümunəsində ümumi şəərə qarşı səylərinizi əsirgəməyəcəksiniz. Biz çox ümid edirik ki, Zəti-Aliniz bizim səsimizi eşidəcək, buna görə Sizdən səmimi qəlbənd xahiş edirik, nasist canilərə bəraət qazandırmaq və onları şöhrətləndirmək cəhdlərinin qarşısını almaq, o cümlədən Hitlerin əlaltısı, faşist ordusunun generalı Qaregin Njdenin heykəlinin sökülməsi məqsədilə Ermənistan rəhbərliyinə təsir göstərin. Hörmətlə və bizi düzgün başa düşəcəyinizə ümidlə, Azərbaycanın bütün Böyük Vətən müharibəsi veteranları adından...”

Qeyd edək ki, Roma Papası Fransiskin həmin məktuba müsbət reaksiya veriləcəyinə ümid edirlər.

R.RƏSULOVA

Oleq Kuznetsov: “Erməni terroru XIX əsrin sonlarından meydana çıxıb”

Dünən Rusiyanın məşhur politoloqu Oleq Kuznetsov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusunda mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, jurnalistlərin də iştirak etdiyi konfransda politoloq regional məsələlərə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və s. toxunub. Oleq Kuznetsovun sözlərinə görə, SSRİ-nin süqutunun əsas səbəblərindən biri də Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə nəticələnən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub: “Erməni terroru XIX əsrin sonlarından meydana çıxıb.

Ermənilər əvvəlcə sosial-dini qruplaşma kimi fəaliyyət göstərirdi. Lakin əsrin sonlarına yaxın ermənilər arasında sosial-siyasi qruplaşmalar meydana gəlməyə başladı ki, onlar da öz ideallarının reallaş-



ması üçün terroru vasitə olaraq istifadə etməyə başladılar”. Politoloq deyib ki, Ermənilər heç vaxt, heç yerdə etnik çoxluq olmayıblar: “Buna görə də hər hansı ərazi vahidindən, onun resurslarını səfərbər edərək, milli dövlətlərini yaratmaq üçün istifadə edə bilməzdilər. Çünki Qafqaz xəritəsində elə nöqtə yoxdur ki, ermənilər say etibarilə digər etnik, dini qrupları üstələsinlər. Onların müharibəyə pulu olmayıb. Terrorizm isə iqtisadi nöqtəyi-nəzərdən hakimiyyət uğrunda mübarizənin ən ucuz vasitəsidir. İstənilən halda, bu, marginalların apardığı mübarizədir”.

AZƏRTAC “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin diplomuna layiq görülüb

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) bu il iyunun 17-19-da Bakıda ilk dəfə keçirilən Formula-1 Avropa Qran-prisi haqqında ictimaiyyət arasında məlumatlılığın artırılmasında və yarışla əlaqədar görülməli işlərin davamlı şəkildə yüksək səviyyədə işıqlandırılmasında göstərdiyi böyük xidmətə görə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin diplomuna layiq görülüb.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin rəsmi media tərəfdaşı olan AZƏRTAC Formula-1 Avropa Qran-prisinə hazırlıq barədə mütəmadi xəbərlər yayıb. Qran-prinin yüksək səviyyədə işıqlandırılmasına təcrübəli müxbir və foto-müxbirlərini cəlb edən agentliyin bu mötəbər yarışla bağlı xəbərləri 7 dildə təqdim olunub, fotoları bütün dünyada yayılıb. AZƏRTAC-ın saytında yarışla əlaqədar Formula-1 bölməsi yaradılıb, Qran-pri barədə bütün xəbərlər, foto və videomateriallar burada yerləşdirilib. Bununla yanaşı, AZƏRTAC yarışın əhəmiyyətini göstərmək üçün Beynəlxalq Avtomobil Federasiyasının Formula-1 üzrə dünya çempionatında iştirak edən komandalar və pilotlar haqqında da intensiv materiallar yayımlayıb.

İstanbul valiliyi: Terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb



İyunun 28-də Atatürk Hava Limanında baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Bu barədə İstanbul valiliyi açıqlama verib. Valilikdən bildirilib ki, yaranan 130 nəfərin müalicəsi davam etdirilir. “TRT Haber” telekanalının yaydığı məlumata görə, həlak olanların 13-ü əcnəbidir.

Şamaxı Astrofizika Rəsədxanasında elmin inkişaf perspektivləri müzakirə olunub



Dünən Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) AMEA Rəyasət Heyətinin səyyar iclası keçirilib. Tədbirdə ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov "AMEA Şamaxı Astrofizika Rəsədxanasında elmin inkişafının perspektiv istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi AMEA Naxçıvan Bölməsinin Batabat Ordubadda yerləşən Ağdərə



Astronomiya Stansiyasının imkanlarından fotometrik müşahidələr üçün istifadə olunması təklifini irəli sürüb. O bildirib ki, bu məqsədlə mütəxəssislər tərəfindən orada olan teleskopların texniki vəziyyətinin qiymətləndirilməsi, onların modernləşdirilməsi, müvafiq müqavilələrlə teleskopların birgə istismarına başlanılması istiqamətində mühüm işlər

görülməlidir.

Məruzə dinləndikdən sonra kadr hazırlığına köməklik üçün Şamaxı Astrofizika Rəsədxanası üzrə AMEA-nın magistraturasında yer ayrılması, qəbul edilmiş prioritet istiqamətlərə uyğun olaraq, elmi təşkilatın strukturunda dəyişikliklər edilməsi və s. bağlı müvafiq qərarlar qəbul olunub.

ZÜMRÜD



ALINA
YAZILMIŞ İFLAS!

RƏFIQƏ

Müxalifətin bir qismini təşkil edən AXCP və Müsavatın, eləcə də digər müxalifətçi "cırdan" partiyaların ard-arda qurum yaradıb, sonra isə parçalanması düşərgə daxilində həlli mümkün olmayan problemlər yaradıb. Ümumiyyətlə, yaradılan qurumların da keçmiş qurumlar kimi perspektivsiz olacağı, yeni düşərgədəxili parçalanmalara yol açacağı və bu dəyərlərlə etiraf edilir.

Qisası, blok və qurumların yaradılması ilə bağlı müzakirə aparın tərəflər artıq digər partiyalar tərəfindən parçalanmaya yol verməkdə ittiham olunurlar. Çünki bunların da səbəbləri var. Səbəb isə budur ki, bir araya gəlməyi planlaşdıran "qüvvələrin" özləri bir-birilərlə ziddiyyət təşkil edirlər və seçkilərdə, digər düşərgədəxili proseslərdə bu amil başlayır yavaş-yavaş nəzərə çarpmağa...

Ziqmund Freyd belə yerdə deyib ki...

Xüsusilə, AXCP-Müsavat ziddiyyətlərini və eləcə də bu iki partiyanın təmsil olduğu qurumların hər birinin dağılmasında biz bunu görmüşük. Təkcə bir tarixi həqiqəti yenidən oxucularımızın diqqətinə çatdırmağı lazım bilirik. Məsələn, hələ "Milli Şura" adlı ölü qurum yaradılarkən AXCP sədri Ə.Kərimli ilə Müsavatın o zamankı başqanı İ.Qəmbər prezident seçkiləri ilə bağlı namizədlik məsələsində çəkişir və bu iki tərəfin indiyə qədər prezident seçkiləri ilə bağlı hər hansı konsensusa nail olmalarının baş verməməsi kifayət qədər dolğun faktlara əsaslanır. Maraqlıdır, onlar bu gün də müstəqil Azərbaycanın daxilindəki olayları xarici səfirlik qapılarında müzakirə edirlər.

Burada Ziqmund Freydin bir müddəası yada düşür. Təxminən belədir ki, bir məsələdə uzun müddət uğursuzluğa düşər olmuş, bütün cəhdlərinə baxmayaraq, heç nəyə nail ola bilməmiş adamda nevroitiklik yaranır və ona elə gəlir ki, artıq həmin məsələdə məqsədinə nail olub. Buna görə də o cür adamlar nevroitikcəsinə qeyri-real açıqlamalar verirlər və uğursuzluqların gətirdiyi psixoloji travmadan özlərini "uğurlu" saymağa başlayırlar.

Ümumiyyətlə, bu gün istər ənənəvi, istər dağıdıcı, istərsə də radikal müxalifətin "nəyə qadir olduğu" bəllidir. Müxalifətin zəkavi və intellektual potensialı yoxdur, ona görə də onların yaratdığı çoxsaylı qurumlar daim məhvə məhkum olur. Sanki bu. iflas onların alınlarına yazılıb...

Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı müsabiqənin nəticələri açıqlanıb

Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi başa çatıb. Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2.107-si test imtahanı mərhələsinə dəvət olub. Onlardan 1.621-i imtahanda iştirak edib, 345-i növbəti mərhələyə (müsahibə mərhələsinə) keçib. Müsahibə mərhələsinə dəvət olunan 345 nəfərdən 297-si müsahibədə iştirak edib. Onlardan 243-ü iş yerini dəyişmək hüququ qazanıb. Müsahibə mərhələsinin nəticələri hər bir namizədin şəxsi səhifəsində yerləşdirilib.

UNEC-in məzunları Yunanıstan məzunları ilə eyni statusa malik olacaq



Yunanıstan Respublikasının Qərbi Makedoniya Texnologiya Təhsil İnstitutu və Azərbaycan Dövlət İqtisad Universiteti arasında "Neft və qazın menecmenti və nəql edilməsi" üzrə birgə magistr proqramına dair imzalanan memorandumun həyata keçirilməsi məqsədilə rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə QMTTI-nin rektoru, professor Asimopoulos Nikolaos çıxış edərək bildirib ki, proqramın təşkili və həyata keçirilməsi universitetlərimiz arasında akademik və elmi əməkdaşlığı genişləndirməklə yanaşı, həmçinin hər iki ölkə arasında təhsil, elm, mədəniyyət və sosial əlaqələrin gücləndirilməsində vacib əhəmiyyət kəsb edir.

Yunanıstanın təhsil nazirinin müavini Theodosios Pelegrinis Cənubi Qaf-

qazın aparıcı ölkəsi olan Azərbaycanda insan resurslarının potensialının nəinki təhsil müəssisələrinin inkişafına, eləcə də hər iki ölkənin faydalanmasına töhfə verəcəyini qeyd edib.

Azərbaycan Təhsil Nazirliyinin təmsilçisi Samir Vəliyev, UTEC-in rektoru, professor Ədalət Muradov isə çıxışında bildiriblər ki, Azərbaycan təhsil sistemi və UNEC-in tarixində, ilk dəfə olaraq universitetin akademik heyəti Avropa İttifaqının üzvü olan Yunanıstanda "Neft və qazın menecmenti və nəql edilməsi" magistr proqramı üzrə xarici kadrların hazırlığını həyata keçirməkdədir.

NƏZAKƏT

Britaniyada təkrar referendumun keçirilməsi barədə petisiya 4 milyon imza toplayıb

Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyü barədə referendumun nəticələrinə yenidən baxmağa çağıran petisiyanı 4 milyon nəfər imzalayıb. AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Britaniya Parlamentinin rəsmi saytında yerləşdirilən petisiyanın müzakirəyə çıxarılması üçün onu azı 100 min insan dəstəkləməli idi. Hökumətin petisiyaya cavabı 5 gündən sonra dərc olunacaq. Elə həmin vaxt sənədin parlamentdə müzakirəyə çıxarılacağı vaxt da müəyyən ediləcək. Bir qədər əvvəl change.org saytında Londonun müstəqilliyinin tanınması və şəhərin Avropa İttifaqına birləşdirilməsi barədə xahişin yer aldığı petisiya yerləşdirilib. Britaniya paytaxtının meri Sadiq Xana ünvanlanan petisiya 150 min imza toplayıb. Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyünə dair referendum keçirilib. Rəsmi məlumata əsasən səsvermə hüququ olan əhəlinin 72,2 faizinin iştirak etdiyi referendumda britaniyalıların 51,9 faizi ölkələrinin Aİ-nin tərkibindən çıxmasına səs verib.



30 iyun 2016-cı il

Dializ xəstələri dərman və tibbi ləvazimatlarla təmin olunur

Azərbaycanda fəaliyyət göstərən 34 hemodializ mərkəzində 2900-dən artıq xəstə dövlət vəsaiti hesabına hemodializ müalicəsi qəbul edir



Düən Səhiyyə Nazirliyinin 1 sayılı Klinik Tibbi Mərkəzində KİV nümayəndələri üçün dəyirmi masa keçirilib. Tədbir xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərə (XBÇ) dövlət dəstəyinə həsr edilib.

Tədbirdə çıxış edən akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev bildirdi ki, xroniki böyrək çatışmazlığı (XBÇ) hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır. Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksiyon xəstəlikləri, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, bir sıra uroloji obstruktiv patologiyalar XBÇ-nin baş verməsinə səbəb olur. Qeyd olunub ki, hazırda dünya əhalisi arasında XBÇ və bu səbəbdən, dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə 1 milyon əhaldən 800-1200 nəfərində XBÇ müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır.

Dəyirmi masada iştirakçıların diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2006-cı il tarixli 179 nömrəli və 26 noyabr 2010-cu il tarixli 227 nömrəli qərarları ilə "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"nın qəbulu ilə əlaqədar bu xəstələrin aşkar

olunması və aktiv müalicəyə cəlb olunması, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı mümkün olub.

Hazırda Azərbaycanda fəaliyyət göstərən 34 hemodializ mərkəzində (onlardan 26 regionlarda, 8 Bakı şəhərində) 2900-dən artıq xəstə dövlət vəsaiti hesabına hemodializ müalicəsi qəbul edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2003-cü ildə Azərbaycanda 1, 2006-cı ildə isə cəmi 4 hemodializ şöbəsi var idi. Hazırda ölkədə 544 hemodializ aparatı xəstələrə xidmət edir. Müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması nəticəsində dializ ilə əhatə edilən xəstələrin sayı hər il 20-22% artır. Dializ xəstələrinin dərman və tibbi ləvazimatlarla təminatı da tam həcmdə dövlət tərəfindən qarşılanır. Xəstələrə 171 həkim-nefroloq, 408 orta tibb işçisi xidmət göstərir.

Eyni zamanda, respublikada böyrək və digər orqanların transplantasiyası olunmuş 640-a qədər xəstə qeydiyyatdadır ki, onların da mütəmadi müayinəsi və kifayət qədər maliyyə vəsaiti tələb edən immunosupressiv müalicəsi dövlət büdcəsi hesabına ödənilir. Bu qayğı ilə əhatə edilən xəstələrin sayı hər il 18-20% artır.

Hazırda Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il tarixli 17 sayılı qərarı ilə yeni qəbul edilən və 2016-2020-ci illəri əhatə edən "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" nefroloji yardımın daha da təkmilləşdirilməsinə, yeni dializ mərkəzlərinin yaradılmasına, xroniki böyrək çatışmazlığı olan xəstələrin ömrünün uzadılmasına, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına, tibbi-sosial reabilitasiyasına, hemodializ müalicəsi alan və böyrək köçürülmüş xəstələrin davamlı dərman təminatına yönəlib.

NƏZAKƏT

RSXM-də növbəti elmi seminar keçirilib



Adil Əliyev "Cənubi Xəzərin palçıq vulkanizmi" mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə son 20 ildə aparılan elmi işlərin bəzi nəticələri şərh olunur. Bildirilib ki, palçıq vulkanlarının yeni morfogenetik təsnifatı verilib. Yeni qırılma strukturları və onların arasında yerləşən mikrobloklar aşkar edilmişdir. Palçıq vulkanlarının fəaliyyətinin aktivləşməsi və seysmiklik ilə genetik əlaqə aşkar olunmuşdur (qazhidrogeokimyəvi göstəricilərə görə), palçıq vulkanı brekçiyasının fəsil mineralaşması və vulkan palçığının geokimyəvi xüsusiyyətləri öyrənilmişdir, ilk dəfə olaraq, böyük dərinliklərdə karbohidrogenlərin generasiyası üçün paleogen çöküntülərinin potensial imkanları haqqında fikir irəli

sürülmüşdür.

Məruzə iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Məruzəçi mövzu ilə bağlı sualları ətraflı şəkildə cavablandırmışdır.

AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli çıxış edərək bildirdi ki, professor Adil Əliyev 50 ildən artıqdır ki, palçıq vulkanlarının öyrənilməsi ilə məşğul olur. Baş direktor gənc mütəxəssislərin bu sahəyə diqqət yetirmələrinin vacibliyini önə çəkib.

R.HÜSEYNOVA



Kinematografçılar İttifaqı müsabiqə ELAN EDİR



Azərbaycan Respublikası Kinematografçılar İttifaqı "YENİ NƏFƏS-II" adlı qısametrajlı ssenari müsabiqəsi elan edir.

Məqsəd:

Müsabiqə kinematografiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuzaya yeni fikir, yeni nəfəs gətirmək məqsədi ilə keçirilir.

Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da, mövcud rəqabəti gücləndirmək mövqeyi tutur.

Şərtlər:

- Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqəyə ssenarisini təqdim edə bilər.
- Müsabiqəyə istənilən janrdə, bədii, sənədli və animasiya ssenariləri qəbul olunur.
- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmalı və çəkiliş dövründə olmamalıdır.
- Ssenari orijinal, yəni, ekranlaşdırılmamış olmalıdır.
- Qısametrajlı film üçün nəzərdə tutulmuş ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə, üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
- Şrift Courier New, ölçü 12 tələb olunur.
- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
- Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir.
- Hər bir müəllif 3 (üç) ssenaridən artıq təqdim edə bilməz.
- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.
- Ssenarilər 31 iyul 2016-cı il tarixinə kimi Azərbaycan Respublikası Kinematografçılar İttifaqının ünvanına göndərilməlidir.
- Ünvan: Azərbaycan Respublikası Kinematografçılar İttifaqı, Bakı şəh. Səməd Vurğun küç.43/ World Business Center 16-cı mərtəbə

Qaydalar:

Müsabiqənin peşəkar münisflər heyətini Azərbaycan Respublikası Kinematografçılar İttifaqı təyin edir. Münisflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq:

- Qran Pri - 3000 manat (Ekranlaşdırılması nəzərdə tutulub)

Azərbaycan Respublikası Kinematografçılar İttifaqı

"YENİ NƏFƏS-II" adlı qısametrajlı ssenari müsabiqəsi elan edir.

Müsabiqə kinematografiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuzaya yeni fikir, yeni nəfəs gətirmək məqsədi ilə keçirilir.

Müsabiqədə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da, mövcud rəqabəti gücləndirmək mövqeyi tutur.

Şərtlər:

- Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqəyə ssenarisini təqdim edə bilər.
- Müsabiqəyə istənilən janrdə, bədii, sənədli və animasiya ssenariləri qəbul olunur.
- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmalı və çəkiliş dövründə olmamalıdır.
- Ssenari orijinal, yəni, ekranlaşdırılmamış olmalıdır.
- Qısametrajlı film üçün nəzərdə tutulmuş ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə, üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
- Şrift Courier New, ölçü 12 tələb olunur.
- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
- Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir.
- Hər bir müəllif 3 (üç) ssenaridən artıq təqdim edə bilməz.
- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.
- Ssenarilər 31 iyul 2016-cı il tarixinə kimi Azərbaycan Respublikası Kinematografçılar İttifaqının ünvanına göndərilməlidir.
- Ünvan: Azərbaycan Respublikası Kinematografçılar İttifaqı, Bakı şəh. Səməd Vurğun küç.43/ World Business Center 16-cı mərtəbə

Qaydalar:

Müsabiqənin peşəkar münisflər heyətini Azərbaycan Respublikası Kinematografçılar İttifaqı təyin edir. Münisflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq.

- Qran Pri - 3000 manat (Ekranlaşdırılması nəzərdə tutulub)
- I yer 2000 manat
- II yer 1500 manat
- III yer 1000 manat

Müsabiqənin nəticələri 2016-cı ilin sentyabr ayında açıqlanacaq.

Əlaqə üçün: Tel: +99412 597-48-04
Fax: +99412 597-48-03
Mob: +99451 427-41-03
arki.2012@mail.ru

Informasiya dəstəyi:

"AZƏRTAC", "Trend", "Day.az", "Səs", "Mədəniyyət", "Kaspi" qəzetləri

AZƏRTAC TREND Day.Az SƏS QAZETİ Mədəniyyət KASPI

- I yer 2000 manat

- II yer 1500 manat

- III yer 1000 manat

Müsabiqənin nəticələri 2016-cı ilin sentyabr ayında açıqlanacaq.

Əlaqə üçün: Tel: +99412 597-48-04
Fax: +99412 597-48-03
Mob: +99451 427-41-03
arki.2012@mail.ru

Informasiya dəstəyi:

"AZƏRTAC", "Trend", "Day.az", "Səs", "Mədəniyyət", "Kaspi" qəzetləri

“Erməni terroru və Azərbaycan multikulturalizmi”

I Beynəlxalq Dəyirmi Masanın iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində olublar

Dünən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində təşkil olunan “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda Birinci Beynəlxalq Dəyirmi Masanın iştirakçıları və xarici qonaqlar Solmaz Rüstəmov-Tohidinin bələdçiliyi ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.



Azərbaycandakı multikultural mühiti təqdir etdiyini, multikulturalizmin Azərbaycan modelinin bütün dünyaya örnək ola biləcəyini qeyd edib.

İv Benard bildirib ki, Quba Soyqırımı Memorial Kompleksində gördüyü mənzərə qarşısında dəhşət hissi keçirib: “Mən burada erməni terrorçuları tərəfindən törədilən dəhşətlərin şahidi oldum. Fransaya qayıtdıqdan sonra, erməni terrorçularının Azərbaycanda, Türkiyədə və dünyanın bir sıra ölkələrində törətdikləri terror aktları haqqında sənədlərlə tanış olaraq faktları toplayacağam, erməni terroru ilə bağlı 3-cü kitabımı yazıb nəşr etdirəcəyəm”. Qonaqlara müxtəlif illərdə Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Qubada həyata keçirilən soyqırımlar haqqında yazılmış nəşrlər hədiyyə edilib.

ZÜMRÜD

Dəyirmi masanın xarici məruzəçiləri - ABŞ-in Tennessi Texnologiyalar Universitetinin sosiologiya və siyasi elmlər fakültəsinin professoru Maykl Günter, Rusiyadan tarix elmləri üzrə fəlsəfə doktoru, siyasi analitik Oleq Kuznetsov, fransalı mütəxəssis Cefri Jan Yves Ernest (İv Benard), Özbəkistandan tarixçi Şöhrət Salamov və hüquqşünas Məmmədraz Allahverdiyev erməni terrorçuları tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilən terror qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Maykl Günter Qubadakı, ümumiyyətlə

Tahir Kərimli: “Heç vaxt Əli Kərimli, Cəmil Həsənli öz arzu və istəklərini reallaşdırma bilməyəcəklər”

- Tahir bəy, bir zaman müxalifət düşərgəsində səs-küyləri ilə seçilən Eldar Namazov, Etibar Məmmədov, Rüstəm İbrahimbəyov və bu kimi digər şəxslər sanki hazırda yoxdurlar. Bu barədə nə deyə bilərsiniz?

- Bu gün, bütövlükdə sanki müxalifət yoxdur. Müxalifət təmsilçilərinin yeganə məkanları mətbuat səhifələri idi. Son vaxtlar onlar mətbuat səhifələrində də görünmürlər. Ümumiyyətlə, müxalifət təmsilçiləri bu günə qədər o qədər vədlər veriblər ki, bu vədlərin heç birisini yerinə yetirə bilməyiblər. Bir sözlə, müxalifət təmsilçiləri siyasətə biznes kimi yanaşdılar. Yəni müxalifət düşərgəsində olan şəxslər, şəxsi ambisiyaları və yaxud hansısa dairələrin ssenarisində rol almaq kimi mühüm bir funksiyaları yerinə yetiriblər. Bu baxımdan da, bu cür hərəkətləri ilə hər kəsin gözündən düşürlər. Həm də heç bir sosial baza-



Müsaibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir

ya malik olmayandan sonra, təbii ki, bu insanlar mətbuat səhifələrində də görünmürlər. Çünki bunların artıq sözləri qalmayıb.

- Bir zaman fəallığı ilə seçilən, ancaq indi susmağa üstünlük verən müxalifət simalarının gözə görünməmələrini onların müxalifətin uğurlu bir qüvvə olmadığını özlərinin inamsızlığı ilə əlaqələndirmək olarmı?

- Müxalifətin öz uğursuzluğunu dərk etmək söhbəti daha inandırıcıdır. Düzdür, bəzi müxalifət təmsilçiləri uğursuzluqlarını dərk edirlər. Ancaq bəzisi isə heç dərk etmir. Çünki nifrət gözələrini elə tutub ki, onlar özlərində olan nöqsanları görmürlər. Ümumiyyətlə, müxalifətin bu cür hala düşməsinin səbəbləri də, məhz özləri ilə bağlıdır. Belə olan halda da, onlar aciz bir durumdadırlar.

- “Milli Şura” müxalifət düşərgəsində mövcud olan durğunluqdan istifadə edərək, önə çıxmağa çalışır. Sizcə, Ə.Kərimli, C.Həsənli birliyi buna nail ola biləcək?

- Düşünürəm ki, “Milli Şura” müxalifət düşərgəsində mövcud olan durğunluqdan istifadə edərək, önə çıxmağa cəhd etsin. Yeni heç vaxt Ə.Kərimli, C.Həsənli öz arzu və istəklərini reallaşdırma bilməzlər. Çünki cəmiyyət onları qətiyyətlə rədd edirlər.

GÜLYANƏ

Bilik Fondunda “Multikulturalizm” jurnalının təqdimatı oldu



Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının təqdimatı olub.

Bilik Fondunun aparat rəhbəri, profes-

sor İsaخان Vəliyev ölkə başçısının Azərbaycanda multikulturalizmin yaşaması, bu meyllər və ideyaların güclənməsi, ictimaiyyətdən daha çox dəstək alması ilə bağlı fikirlərinə istinad edərək, xalqımızın tolerantlıq ənənələrindən söz açıb.

Jurnalın baş redaktoru Fəxri Uğurlu, Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Rəşad İlyasov, Amerika Yəhudiləri Yardım Təşkilatının sədr müavini Rav Zamir İsayev, Milli Kitabxananın şöbə müdiri Adilə Abdullayeva, BSU-nun dosenti Mübariz Əhmədov və başqaları Azərbaycanın multikultural dəyərlərinin təbliğində və geniş yayılmasında dərginin böyük rol oynayacağına inandıqlarını bildirib, maraqlı təkliflər irəli sürüblər.

K.ƏLƏDDİNQIZI

Nəsimi rayon gəncləri Türkiyədə baş verən terrora öz etirazlarını bildirdilər

İyun ayının 28-də Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında həyata keçirilən terror aktı nəticəsində 41 nəfər insanın ölümü, 350 nəfərin yaralanması ilə nəticələnən hadisəyə öz etirazlarını bildirmək üçün Nəsimi rayon gəncləri Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyi qarşısında bir araya gəldilər.

Aksiyada terror zamanı həlak olanların xatirəsi yad edilmiş, yaralananlara şefalar dilənmişdir. Nəsimi rayon gəncləri terror



aktını pisləyən şüarlar səsləndirmiş, Azərbaycan xalqının hər zaman Türkiyənin yanında olduğunu bildirmişdilər. Daha sonra gənclər səfirliyin qarşısına gül dəstələri qoymuşlar.

Ü.ƏSGƏROV

İsveç Azərbaycanlıları Kongresi ölkə rəhbərliyini Ermənistanla təzyiqliq göstərməyə çağırır

İsveç Azərbaycanlıları Kongresi Hitlerin əlaltılarından olmuş, İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasının hərbi rəhbərləri ilə əməkdaşlıq etmiş “general Njde” kimi tanınan Qaregin Ter-Arutunyanı Ermənistan paytaxtında abidə qoyulması ilə bağlı müraciət yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, İsveç Parlamentinə və İsveç Xarici İşlər Nazirliyinə ünvanlanan müraciətdə deyilir ki, nasist ideologiyasına xidmət etmiş və kütləvi

qətlərin törədilməsində məsuliyyət daşıyan Njdenin “qəhrəman” kimi təqdim edilməsinin qarşısı alınmalıdır.

Sənəddə BMT Baş Assambleyasının nasizmi pisləyən 2015-ci il dekabrın 17-də qəbul etdiyi 70/139 sayılı Qətnamə xatırladılır və həmin sənədin 4-cü bəndində nasist hərəkatının, neonasizm üzvlərinə heykəl qoyulması, nasist hərəkatı ilə əməkdaşlıq edənlərin milli-azadlıq hərəkatlarının iştirakçısı elan edilməsi cəhdləri ilə bağlı BMT-nin narahatlığı diqqətə çatdırılır.

NƏZAKƏT

“Azneft” İstehsalat Birliyi yataqların virtual modelini yaradacaq

“Azneft” İstehsalat Birliyi (İB) yataqların virtual modelini yaradacaq. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, informasiya texnologiyalarının dinamik inkişaf etdiyi bir dövrdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sektorunun da elektronlaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu mənada “Azneft” İB tərəfindən yataqların virtual modelinin qurulması üçün SCADA sisteminin yaradılması planlaşdırılır. SCADA sisteminin yaradılması ilə yataqların istismarı, hasil olunan neft-qazın emalı, saxlanması, nəqli və aparılan texnoloji proseslərin vizuallaşdırılması həyata keçiriləcək. Eyni zamanda, bu sistemlə baş verə biləcək risklərin azaldılması üçün proseslərə fasiləsiz nəzarət və məsafədən idarəetmə mümkün olacaq. Sistemin tətbiqi xərclərin azaldılması və istehsalın artımına da kömək edəcək. SCADA sisteminin pilot layihə kimi ilk olaraq “28 May” Neft və Qazçıxarma idarəsinin (NQÇİ) tətbiq edilməsi nəzərdə tutulur. Burada vahid dispetçer nəzarət-idarəetməsi və məlumatların toplanması mərkəzi yaradılacaq. Gələcəkdə isə bu sistem birliyin bütün idarələrində tətbiq olunacaq və məlumatlar iyerarxik olaraq üstə - “Azneft” İB-nin idarəetmə aparatının dispetçer məntəqəsinə ötürüləcək.



30 iyun 2016-cı il

TƏRS BAXIŞ

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tanınmış funksionerlərindən olmuş Sahib Kərimov bu günlərdə Moskvaya səfər edib və "Milli Şura"nın "fəxri sədri" Rüstəm İbrahimbəyovla görüş keçirib. Maraqlısı da odur ki, bu görüşü açıq-aşkar, heç bir gizlilik proseduru göstərmədən mətbuata sızdıran AXCP-nin rəyasət heyətinin üzvü S.Kərimov üzde həmin görüşün AXCP və "Milli Şura" ilə bağlılığının olmaması ilə əlaqələndirsə də, deyib ki, adıçəkilən qurumun "fəxri sədri" ilə müzakirələr aparıb. Məhz belə olan halda, narazı cəbhəçinin həmin görüşün AXCP və onun sədri Ə.Kərimli ilə bağlı olmadığını bildirməsi heç də inandırıcı görünmür.

Sahib Kərimli AXCP-nin layiqli idarəçiyə layiq olduğu iddiasını dəyişməyib

Xatırlatmaq yerinə düşərdi ki, S.Kərimov AXCP-nin sonuncu qurultayında sədrliyə namizədliyini irəli sürsə də, sonradan namizədliyini geri götürüb. AXCP sədrinin qurultaydakı sədr seçkilərində onunla mübarizədən çəkdiyini iddia etmiş S.Kərimov hələ o vaxt bir çox ittihamlar səsləndirərək demişdi: "Ciddi basqılar və təhdidlər



rilməsi demokratiyanın əlifbasıdır, ona əməl etməkdən çəkildilər. Ə.Kərimli gizli səsvermə üçün bütün hazırlıqların olduğunu ifadə etdi, amma bunun ictimai rəyi çətdirməyə üçün edildiyi qənaətindəyəm. Gizli səsvermə üçün iradə ortaya qoyulmalı idi və bu, olmadı. Beləliklə, namizədliyimi geri götürdüm. Gizli səsvermə, ilk növbədə Əli bəyin özünə lazım idi. Qısa (bu ortamda bu qədər mümkün

Beləliklə, bütün bunlardan sonra Kərimovun özünə, yumşaq mənada desək, opponent (əslində,



ardınca isə C.Həsəni amillərinin ortaya çıxması onun planlarını təxirə saldı. Sonradan R.İbrahimbəyov Rusiyadan Ə.Kərimliyə sərf etməyən açıqlamalar, bəyanatlar səsləndirməyə başladı ki, bununla, onun AXCP sədri ilə münasibətləri birdəfəlik dalana dirəndi.

Sahib Kərimova pul lazımdır, Rüstəm İbrahimbəyov isə bunun üçün əla mənbədir

Nəticədə, Ə.Kərimli koordinasiya şurasının toplantılarının birində "fəxri sədr" postunun "Milli Şura" üçün heç bir önəm kəsb etmədiyini də dedi. Bu, onunla İbrahimbəyov arasındakı münasibətlərin sonunun aşkar göstəricisi idi.

Məhz belə bir məqamda Kərimlinin düşməni S.Kərimovun R.İbrahimbəyovla görüşüb müzakirə aparması deməyə kifayət qədər zəmin yaradır ki, necə deyələr, bu aş o aşdan deyil.

Yeni yaxınlarda Ə.Kərimliyə qarşı çox kəskin hücumların baş verməsi gözlənilir. Bu hücumların əsas bəyraqdarı isə, məhz S.Kərimov olacaq. Lakin ilk növbədə, AXCP sədrinə qarşı mübarizəni nəticəli etməkdən ötrü maddiyyətə ehtiyacın duyulması şübhəsizdir. Ə.Kərimlinin patoloji nifrət etdiyi R.İbrahimbəyov isə bu məsələdə əla vasitədir.

Rövşən NURƏDDİNOĞLU

Rüstəm İbrahimbəyov Əli Kərimlinin düşməni ilə niyə görüşdü? Yaxud Sahib Kərimovun Moskva planları

altında, demokratik vərdişlərin mənimsənilmədiyi bu mühitdə, bu qədər mümkün oldu. Ə.Kərimli mənimlə opponentlik etməkdən yayındı, hətta qurultayda namizəd kimi söz vermək belə istemirdilər, israrla söz ala bildim."

S.Kərimov Ə.Kərimlinin anti-demokratik və avtoritar üsullarla, daha dəqiq desək, saxtakarlıq yolu ilə yenidən sədr seçildiyini nəticə etibarilə belə ifadə etmişdi: "Qurultayın keçirilməsi ilə bağlı prosedur qaydalarına və nizamnaməyə olan təkliflərim müzakirə edilmədi. Səsvermənin gizli keçirilməsi

idi) çıxışından sonrakı nitqində, guya sədrlikdən getmək istədiyini, lakin siyasi məbuslara görə bu fikrindən daşındığını söylədi. AXCP fursəti qaçırdı deyə düşünürəm. Vicdanımın səsiylə, doğru bildiklərimi söylədim, AXCP bundan yaxşı idarəetməyə layiqdir."

İbrahimbəyov Rusiyadan Kərimliyə sərflənməyən bəyanatlar səsləndirməyə başladı ki, bununla onun AXCP sədri ilə münasibətləri birdəfəlik dalana dirəndi

düşmən-R.N.) elan etdiyi Kərimliyə qarşı yeni hücum planı hazırlanması daha real görünməkdədir. Bunun üçün isə Moskvaya səfər edib R.İbrahimbəyovla görüşməsi bir sıra detalları üzə çıxarmış olur. Məsələn, bəllidir ki, Ə.Kərimli hələ "Milli Şura" təsis edildiyi vaxtlardan bu quruma sədr olmağa çalışıb. Hətta Müsavat partiyasının sabiq başqanı İ.Qəmbər də adıçəkilən qurumda təmsil olunarkən, onun da sədrliyə iddialı olmasını yaxşı bilən AXCP sədri ciddi-cəhdə mübarizə aparırdı. Ancaq sonradan R.İbrahimbəyov, onun



maq xatirinə "birlik" ideyaları ilə çıxış edən müxalifət "liderləri" belə uğursuz addımları ilə özlərini on-suz da onlara inanmayan xalqdan təcrid etməkdədirlər.

Səriştəsiz müxalifətin ucuz birlikləri

Sürətlə növbəti fiaskolara doğru

olurlar. Nəticədə, "birlik" çağırışlarının səmimiyyətsizliyi kifayət qədər ortaya çıxmış olur. Demək, "liderlərin" birlik istəyi yalandan başqa heç bir şey deyil. Cəmiyyət də bunu gözəl hiss edir.

Bu yerdə belə bir sual ortaya çıxır: əgər bu "liderlərə" "birlik" belə vacibdirsə, niyə vaxtilə böyük siyasi gücə malik Azərbaycan Xalq Cəbhəsi Partiyası bu gün niyə ortada yoxdur..? Məgər BAXCP-nin, DİP-in, BQP-nin, KXCP-nin, "Aydınlar" Partiyasının, eləcə də digər çoxsaylı qurumların bu gün bir dam altında - AXCP-də fəaliyyət göstərməməsinin əsas baskarı kimdir? Çox qərİbədir ki, "birlik" istəyən "liderlər" özləri də yaxşı bilir ki, baskar kimdir və cavab da verirlər ki, Əli Kərimli. Əgər Ə.Kərimli baskar deyilsə, haradadır vaxtilə AXCP rəhbərliyinə daxil olan şəxslər..?

Məsələn, nəyə görə Ə.Kərimlinin beynəlxalq məsələlər üzrə müavini Asim Mollazadə onun yanında deyil? Nəyə görə AXCP ali məclisinin sədri Qulamhüseyn Əlibəyli "Aydınlar" partiyasının, AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fazil Mustafa BQP-nin sədridir? AXCP-nin sədr müavini Zəlimxan Məmmədli bu gün nəyə görə Ə.Kərimli ilə birgə "siyasi mübarizəyə" qoşulmayıb? AXCP-nin sədr mü-

vini Mirmahmud Mirəlioğlu hansı səbəblərdən dolayı KXCP sədrinə çevrilib? Eləcə də hanı Qüdrət Həsənquliyev? Hanı Ə.Kərimlinin sağ əli Əli Məsimli? Fuad Mustafayev, Tahir Kərimli, Tofiq Qasimov..?

Göründüyü kimi, adları çəkilənlərin və çəkilməyənlərin heç biri AXCP-də yoxdur. Çünki Elçibəy faktorunun yoxluğunun əsas günahkarı da, məhz Ə.Kərimlidir!

Bu gün də "Müxalifətin Antiböhran Koalisiyası"nın fəaliyyətini dayandırması baş verən hal idi. Artıq adıçəkilən "birliyin" sıralarını tərk edən partiyalar da var ki, onlar bir sıra etirafı ilə yadda qalmaqdadırlar.

Sərdar Cəlaloğlu: "Nəticə əldə etməyi bacarmayan koalisiyada qalmaq faydasızdır"

Bu qurumun sıralarını tərk edən ADP sədri Sərdar Cəlaloğlu ciddi nəticə əldə etməyi bacarmayan koalisiyada qalmağın faydasız olduğunu vurğulayıb: "Bir halda ki, bir neçə müxalifət partiyası Antiböhran Koalisiyası"nda qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilmədisə, demək həmin birliyin fəaliyyətinə ehtiyac da görmürəm. Çünki oradakı partiyaların ək-

səriyyəti siyasi səhnədə gözə görünməkdən ötrü ora toplaşmışdılar. Yeni onların məqsədləri heç də böhrandan çıxış yolunu tapmaq olmayıb."

Əhməd Oruc: "Koalisiya ictimai rəyde maraq doğurmayıb və aktuallığını itirib"

"Azadlıq" partiyasının sədri Əhməd Oruc isə "Antiböhran Koalisiyası"ndan çıxacağını bəyan edib və partiyadaşları ilə fikir mübadiləsi apararaq deyib ki, koalisiya ictimai rəyde maraq doğurmayıb və aktuallığını itirib: "Faktiki böhran siyasi səhnədən çıxıb. Böhranla bağlı artıq cəmiyyətdə heç bir gözlənti yoxdur. "Antiböhran Koalisiyası"nın bu məsələləri ortadan götürmək istiqamətində heç bir addımı yoxdur. Nə bir mitinq keçirir, nə millətin diqqətini cəlb edən ideyalar ortaya qoyur".

Beləliklə, düşərgədə artıq sayı itirilmiş növbəti birlik fiaskoya uğrayır. İndi oradakı müxalifət qurumları siyasi səhnədən silinməkdən ötrü yeni siyasi gedişləri bərədə fikirləşməyə başlayıblar.

Rəfiqə HÜSEYNOVA

Bu gün siyasi müxalifət arenasında fəaliyyət göstərən, lakin ictimai-siyasi proseslərə heç bir təsir edə bilməyən daha bir birliyin - "Müxalifətin Antiböhran Koalisiyası"nın fəaliyyətini dayandırması heç də təəccüb doğurmur. Çünki "Güc birlikdədir" kimi ibrətverici atalar sözlərini qulaqardına vuraraq tamamilə başqa, eləcə də anlaşılmaz "birliklərdən" dem vuran dağıdıcı müxalifət "liderləri"nin yaratdıqları "birliklərin" aqibəti belə olmalıdır. Çünki onlar cəmiyyət qarşısında səmimi görünməzlər. Məhz bu səbəbdən də, cəmiyyət onları heç vaxt qəbul etməyib və bu gün də etmir. Bu nəzərəçarpan amil isə özünü hər zaman göstərmişdir. Məsələn, Rüstəm İbrahimbəyovun "Milli Şurası", Eldar Namazovun "EL"-i, bir neçə müxalifət partiyasının "birləşdiyi" "Məşvərət Məclisi", iki düşmən partiyanın monopoliyasında fəaliyyəti dayandıran üzrə olan "İctimai Palata" və s. Bir sözlə, görünən odur ki, post-seçki dövrü siyasi dividend qazan-

Xarici siyasi dairələr faktoruna söykənən "birliklər"

Bu gün dağıdıcı müxalifətin ən çox müzakirə etdiyi, daha dəqiq desək, saqqız kimi çəynən-lən, cəmiyyəti usandıran mövzulardan biri, bəlkə də birincisi, yuxarıda qeyd etdiyimiz kimi, "birlik" çağırışlarıdır. Əgər ötən dövrlərə nəzər salsaq, görürük ki, 1993-cü ildən başlayaraq, yeni son 23 ildə "birlik" çağırışları, demək olar ki, hər seçkilər ərəfəsində aparılıb. Bir də bu "birləşmənin" məqsədi-məramı nədən ibarətdir ki, "birliyi" bu qədər vacib faktor hesab edirlər? Söz yox ki, burada daha bir qaçılmaz amil dayanıb - xarici siyasi dairələr faktorunu dayanır. Əgər ortada xarici amil mövcuddursa, təbii ki, burada Azərbaycanda olan siyasi-iqtisadi maraqlardır və bu maraqları təmin etmək isə xarici dairələrə hava-su kimi lazımdır. Ona görə də əllərinə keçirdikləri "liderlərə" tapşırıqlarını verməklə, həmin xarici dairələr həm də öz aralarında mübarizə aparmış

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinin konstitusion əsasları Azərbaycanın insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların konstitusiyada əks etdirilməsi zərurətindən ölkədə 24 avqust 2002-ci il tarixdə keçirilmiş ümumxalq səsverməsi referendum nəticəsində daha da təkmilləşdirilmişdir.

Belə ki, referendum nəticəsində konstitusiyada, ilk dəfə olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) namizədliyinin irəli sürülməsi, seçilməsi ilə bağlı müddəalar, həmçinin hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət etmək hüququ təsbit edilmişdir. İkinci vacib müddəa ondan ibarətdir ki, qanunla müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikasının və qanunlarının şərh edilməsi haqqında Konstitusiyaya Məhkəməsinə müraciət edə bilərlər.

Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların praktiki həyata keçirilməsi və müdafiə edilməsi mürəkkəb və kompleks vəzifədir. Yalnız demokratik cəmiyyətdə şəxsiyyətin hüquq və azadlıqları təmin edilir və bunun üçün əlverişli şərait yaradılır. Demokratiya insan hüquq və azadlıqlarına tam təminat verərək, insana - vətəndaşa siyasətə maraqlanmaq və məşğul olmaq, öz ölkəsinin həyatına aid informasiya ilə tanış olmaq, hökumətin fəaliyyəti, onun həyata keçirdiyi proqramlara və tədbirlərə qiymət vermək imkanları yaradır.

Demokratik cəmiyyətdə vətəndaşların sosial-iqtisadi hüquqlarının təmin olunması, onların sosial tələblərinin və maraqlarının ödənilməsi üçün şərait yaratmaq, ayrı-ayrı vətəndaşlara, qruplara sosial yardım göstərmək, onların sosial müdafiəsini təşkil etmək dövlətin sosial siyasətinin əsas məqsədini təşkil edir. Bütövlükdə, vətəndaşların sosial hüquqlarının reallaşdırılmasına yönələn sosial siyasət, sosial təminat və sosial xidmət sistemi yaratmağa istiqamətlənmiş dövlət proqramları vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasında ardıcıl və məqsədyönlü sosial siyasət görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ilin yayında ölkə rəhbərliyinə qayıtdıqdan sonra həyata keçirilməyə başlamışdır. Artıq 1996-cı ildən başlayaraq davam edən dayanıqlı iqtisadi inkişaf və ölkədə maliyyə sabitliyi əhalinin həyat səviyyəsinin yüksəlməsinə şərait yaratmış, dövlət büdcəsi gəlirlərinin getdikcə artması nəticəsində sosial problemlərin həlli üçün daha çox vəsait ayırmaq imkanları

genişlənmişdir. Məsələn, əgər 1995-ci ildə dövlət büdcəsindən sosial yönümlü xərclərə 930 milyard manat və ya büdcə xərclərinin 43 faizi məbləğində vəsait istifadə edilmişdisə, 2000-ci ildə bu məqsədlər üçün artıq 2,2 dəfə çox, yəni 2 trilyon manat (büdcə xərclərinin 53 faizi) xərclənmişdir. 2001-ci ilin dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 61 faizə çatdırılmaqla, 2000-ci ilə müqayisədə 40 faiz artırılması nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin sosial yönümlü xərcləri içərisində təhsil xərcləri əsas yer tutur. Belə ki, əgər 1995-ci ildə bu məqsədlər üçün 376 milyard manat (büdcə xərclərinin 17,5 faizi qədər) xərclənmişdisə, 2000-ci ildə bu rəqəm 2,4 dəfə artaraq 906 milyard manata (büdcə xərclərinin 24 faizi) çatmışdır. Həmin illər ərzində dövlət büdcəsindən digər sosial məqsədlər üçün ayrımlar (pensiyalar, müavinətlər, uşaqlara və digər aztəminatlılara sosial ödənişlər, elm, səhiyyə, idman, mədəniyyət və sair sahələrin inkişafına yönəldilmiş xərclər) daim artmışdır. Həyata keçirilən əmək haqqı islahatları və sosial müdafiə tədbirləri aztəminatlı əhalinin rifahının yaxşılaşdırılmasına, bu kateqoriyadan olan adamların gəlirlərinin xeyli artmasına yönəlmişdir.

2001-ci il tarixli Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyasına" görə yaxın illər ərzində ölkədə pensiya ödənişlərinin etibarlı maliyyə təminatının yaradılması və onun idarə olunmasının yenidən qurulması başa çatmalı, əhalinin rifah halının yaxşılaşdırılmasında pensiyaların rolu əhəmiyyətli dərəcədə artmalıdır.

Azərbaycan dövlətinin sosial siyasətini bir istiqamətini əhalinin ayrı-ayrı kateqoriyalarına müxtəlif sosial güzəştlərin və imtiyazların verilməsi təşkil edir ki, onlara da müharibə əlilləri, şəhid ailələri, çoxuşaqlı ailələr, təbii fəlakətə məruz qalanlar, qaçqın və məcburi köçkünlər və s. aid edilir. Bu gün Azərbaycan Respublikasının qanunvericiliyi ilə əhalinin aztəminatlı hissəsi üçün müxtəlif xarakterli sosial güzəştlər və imtiyazlar müəyyən edilmişdir. Məsələn, əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin böyük bir qrupu dövlət vəsaiti hesabına mənzillərlə və minik maşınları ilə təmin olunmuş, minlərlə əlilə hər il pul-suz dərman preparatlarının verilməsi, sanatoriya - kurort müalicəsi və birdəfəlik maliyyə yardımının göstərilməsi həyata keçirilir.

Məşğulluq, əhalinin işlə təminatı olduqca vacib sosial sferadır.

Ulu Öndər Heydər Əliyev insan azadlığı və hüquqlarının beynəlxalq və milli səviyyədə müdafiəsini təmin edirdi



Məsələn, gəlirlərin vergi tutulmayan məbləği 6 dəfədən də çox artırılaraq, 100 min manata çatdırılmışdır.

Vətəndaşların layiqli sosial müdafiəsini və yaşayış tərzini təmin etmək məqsədilə ölkədə genişmiqyaslı pensiya islahatı aparılır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 17 iyul

Azərbaycanda bazar iqtisadiyyatına keçid şəraitində məşğulluqla bağlı dövlət siyasətinin həyata keçirilməsi bu sahədə meydana çıxan problemlərin tədricən həll edilməsi üçün imkanlar yaratmışdır. Bu məqsədlə ölkədə bütün rayon və şəhərləri əhatə edən 82 məşğulluq mərkəzi yaradılmış və fəaliyyət göstərir. Mövcud göstəri-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDİF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

cilərə görə, indiyədək 200 minə yaxın vətəndaş münasib işlə təmin edilmiş, 17 min nəfər əmək bazarının tələbləri əsasında müasir peşə və ixtisaslar üzrə hazırlıq kurslarına, 24 minə yaxın işsiz vətəndaş haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 84536 nəfərə işsizlik müavinəti ödənilmişdir. Bu sahədə yaranan problemlərin həlli üçün Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli "Məşğulluq haqqında" Qanunu və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair" Sərəncam verdi.

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, son illər respublikamızda vicdan və dini etiqad azadlığı pərdəsi altında bəzi xristian və müsəlman missionerləri Azərbaycanın dövlət müstəqilliyinə zidd fəaliyyətin həyata keçirilməsi ilə cəmiyyətimizdə zərərli təriqətçilik və tərifiçilik ideyaları yayır, dini qarşıdurma və məzhəb ayrışdırılışına təkan verməyə ça-

lışırlar. Bundan başqa, mütəxəssislər hesab edirlər ki, bəzi müsəlman ölkələrinin Azərbaycanda geniş məzhəbçilik və tərifiçilik fəaliyyəti təkcə ayrı-ayrı fərdləri deyil, bütövlükdə bölgələri qarşı-qarşıya qoymaqla dini-etnik separatçılıq hissələrinin qızışdırılması məqsədi güdür. Belə yolverilməz siyasi təxribatlar ölkəmizdə dini durumu ciddi şəkildə kəskinləşdirir ki, bu da mövcud ictimai-siyasi sabitliyə və vətəndaş həmrəyliyinə mənfi təsir göstərir.

Belə halları ölkə vətəndaşlarının etiqad azadlığına müdaxilə kimi qiymətləndirmək dövlət suverenliyi və milli təhlükəsizlik üçün təhlükəli tendensiyalara yol açır və insan hüquqlarının təminatı sahəsində Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi işində ciddi çətinliklər yaradır.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Valideynlərlə pis münasibətlər piylənmə ilə nəticələnir?

Kanadalı psixoloqlar bildirib ki, tədqiqat çərçivəsində artıq çəkisi olan yeniyetmələr və onların valideynləri ilə münasibətləri arasında əlaqəni müəyyən ediblər. Bu yeniyetmələr valideynləri ilə münasibətləri haqqında danışmış, sonra həkimlər onları müayinə edib. Tədqiqatda 3700 qız və 2600 oğlan iştirak edib. SİA "medikforum.ru" saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri "International Journal of Behavioral Nutrition and Physical Activity" jurnalında dərc olunub. Məlum olub ki, oğlanların yarısı, qızların isə hər on nəfərdən altısı valideynləri ilə yaxşı münasibətlərdə olub. Bu yeniyetmələr yaşdırlarına nisbətən daha az mədə-bağırsaq trakt problemləri ilə üzləşib, eləcə də onlar idmanla daha çox məşğul olub, artıq çəkiddən əziyyət çəkməyib və özlərini nisbətən daha yaxşı hiss edib. Həmçinin bu yeniyetmələr "fast-fud" yeməklərini az yeyib və yuxu problemləri ilə üzləşməyib. Ailə problemləri olan yeniyetmələrdə isə artıq çəki problemi olub, həm də bəzi hallarda bu, piylənmə deyil, anoreksiya səbəb olub. Tədqiqatçılar bu nəticəyə gəlib ki, piylənməyə gətirib çıxaran qidalanma verdişinin səbəbkarı dostlar yox, məhz valideynlərdir.

Qeyri-adi butulka ixtira olundu

ABŞ-da Ohayo Universitetinin mühəndisləri mükəmməl plastik butulka hazırlayıblar. Yeni yaradılan plastik butulkanın daxili səthi mayenin yapışmasına icazə vermir. Məsələn, qabların yuyulması üçün istifadə olunan sabun, şampun, yaxud digər vasitələr son damcısına qədər tökülür. Bu butulkanın daxili divarına mikroskopik strukturlar vurulub. Onlar hava cibləri yaradır və sabun damcıları heç vaxt səthə toxunmur. Mikroskopik strukturlar silisiumdan, yaxud kvarsdan əldə edilmiş nanozərrəciklərin köməyi ilə yaradılır. Mikroskopik strukturlar aşağı yuvarlanan maye damcılarını kiçik toplar şəklində yığır və onu asanlıqla kənara tökmək mümkün olur. Belə butulkalar daha çox qida məhsullarında istifadədə nəzərdə tutulur. Alimlər hesab edirlər ki, onların ixtira etdikləri butulkalar yüngül və ucuz olduğu üçün istifadəsi asan olacaq.

Süni ət yaxın beş ildə satışa çıxarılaçaq

"Sınaq şüşəsində ət" yetişdirməyə nail olan niderlandlı alimlər komandası yaxın beş ildə öz məhsullarının kommersiya satışını planlaşdırırlar. Vesti.ru saytı xəbər verir ki, tədqiqatçılar bu məqsədlə hazırda 25 alim, laborant və administrativ personaldan ibarət "Mosa Meat" kompaniyasını qurublar. Yaxın gələcəkdə onlar hamburger üçün nəzərdə tutulmuş dadlı və ucuz ət hazırlamaq barədə düşünürlər. Xatırladaq ki, iki il bundan əvvəl süni ətlə hazırlanmış ilk burger Londonda təqdim olunmuşdu. Süni ət professor Mark Post tərəfindən Niderlanddakı Maastricht universitetinin nəzdində fəaliyyət göstərən laboratoriyada əldə olunmuşdu. "Əminəm ki, bizim məhsulumuz növbəti beş ildə artıq bazara çıxacaq, - deyir alim bildirib. - Hazırkı baha qiymətə baxmayaraq, gələcəkdə yüksək tələbat və kütləvi istehsal süni ətin daha ucuz başa gəlməsinə səbəb olacaq". Alim tədqiqatı ətə artan tələbatı ödəmək məqsədi ilə apardığını iddia edir. Onun fikrincə, istehsal ənənəvi vasitələrlə həyata keçirilərsə, bunun üçün böyük həcmdə su və torpaq resurslarından istifadə olunmalıdır. Nəticədə atmosfərə parnik effekti yaradan daha çox zərərli qazlar atıla bilər. Gələcəkdə tədqiqatçılar 3D printerin köməyi ilə digər ət məhsullarının hazırlanması yollarını da tapmağa ümid edirlər.

ELAN

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956/1989-cu məhəllə, ev 26, mənzil 1188 ünvanında yerləşən mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Babayeva Xanbəy Bəyqəna qızının adına verilmiş Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1516 nömrəli reyestr kitabının 142753 nömrəli vərəqində qeydiyyata alınmış MA seriyalı, 0325204 nömrəli Çıxarış etibarsız sayılır.

Biləncəri bələdiyyəsinin 28 sentyabr 2012-ci il tarixli, 38 sayılı qərarı ilə Dadaşov Cavid Aydın oğluna ayrılmış torpaq sahəsinin sənədi itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətname: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAc, SİA, APA və AZADİNFÖRM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

SƏS

Son səhifə

30 iyun



Güləşçilərimiz Almaniyada Qran-prisində qüvvələrini sınayacaqlar


İyulun 2-də Almaniyada sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri beynəlxalq turniri start götürəcək. Turnirdə güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcək. AZƏRTAC xəbər verir ki, baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 8 sərbəst güləşçimiz Dortmundda gedəcək. Heyətdə Mircəlal Həsənzadə (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Qitinaqomed Hacıyev (70 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (hər ikisi 86 kq), Xetaq Qazıyov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb. Turnirin proqramına əsasən, iyulun 2-də 65, 74, 86 və 97 kiloqram, iyulun 3-də isə 57, 61, 70 və 125 kiloqram çəkiddə güləşçilər yarışacaq. Yunan-Roma güləşi yarışlarında isə yığma komandasının üzvü Rafiq Hüseynov (75 kq) iştirak edəcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək. Qran-pri beynəlxalq turniri iyulun 3-də yekun vurulacaq.

Gimnastımız dünya kubokunda qızıl medal qazanıb

Portuqaliyanın Anadiya şəhərində idman gimnastikası üzrə "Challenge" seriyasına aid dünya kuboku yarışları keçirilib. AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, ölkəmizi "Rio-2016" Olimpiya Oyunlarında təmsil edəcək Oleq Stepko paralel qollarda qızıl medal qazanıb. O, bu alətdə çıxışına görə hakimlərdən 15.800 xal alıb. Sərbəst hərəkətlərdə və halqalar üzərində çıxışına görə də finala yüksələn idmançımız hər iki növdə 7-ci nəticə göstərib. O, Stepko ilə birgə paralel qollarda finala vəsiqə qazanmış digər təmsilçimiz Petro Paxnyuk isə 5-ci olub.



"İnter" klubu Ruslan Abışovu transfer edib



Zərgərov, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev və Orxan Sadıqlını da transfer edib.

Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun yeni klubu müəyyənləşib. AZƏRTAC xəbər verir ki, "İnter", "Neftçi" və İran klubundan təklif alan 29 yaşlı futbolçu seçimini edib. R. Abışov karyerasını "İnter"də davam etdirəcək. O, bu gün sözügedən klubla 1+1 formatında müqaviləyə imza atıb. Qarşıdakı mövsümü paytaxt klubunda keçirəcək futbolçu gələn yay qarşılıqlı razılıq əsasında müqaviləsinin müddətini daha bir il də uzada bilər. R. Abışov "İnter"də özünə doğma olan 15 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, "İnter" yay fasiləsində Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev və Orxan Sadıqlını da transfer edib.

"Qalatasaray" dan Bundesliqaya

"Qalatasaray" daha bir futbolçusu ilə yolları ayırır. Qol.az-ın məlumatına görə, yarım-müdafiəçi Joze Rodriges Almaniyanın "Maynts" klubuna keçib. Bu barədə Bundesliqa klubunun rəsmi saytı xəbər yayıb. İspaniyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Qeyd edək ki, ötən il Madrid "Real"ından transfer olunan 22 yaşlı Rodriges superliqada 14 oyuna çıxıb.



"Çempion İtaliya olacaq"

"Həç kimin xətrinə dəymək istəmirəm. Amma arzum budur ki, İtaliya Avropa çempionatının qalibi olsun". Bu sözləri İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli yerli mətbuata açıqlamasında deyib. O, "Avropa çempionu kim olacaq" sualını belə cavablandırır: "Məncə, çempion İtaliya olacaq. Finalda isə kiminlə oynayacağı vacib deyil. Biz 2012-ci ildə finalda İspaniyaya uduzanda çox məyus olduq. Ona görə də İtaliyanın bu dəfə çempion olmağını istəyirəm".

Baş redaktor:
Bəhrüz Quliyev
Baş redaktorun müavinləri:
**Valeh Məhərrəmli
Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.
Şəhadətname: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov
Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.
Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SİA, APA və AZADİNFÖRM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500